

"Şagirdlərin qidalanması ilə bağlı dövlət standartları hazırlanmalıdır"

Orta məktəblərdə təhsil alanların qidalanması ilə bağlı dövlət standartları barədə müəssisələr rəy verməlidirlər. Bunu "525"ə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Səhiyyə və Təhsil nazirlikləri ilə birgə orta məktəblərdə təhsil alanların qidalanması ilə bağlı dövlət standartları hazırlamalıdır. İndiyədək belə standartların olmadığını deyən nazir bildirdi ki, müvafiq qurumlarla birlikdə işçi qrupu yaradılıb. İşçi qrupu bu məsələ ilə bağlı bir sıra ölkələrin təcrübəsini də öyrənəcək. Bundan sonra isə müvafiq qaydalar hazırlana-



raq hökumətə təqdim ediləcək: "Hələlik bu işə yenice başlamaq ərfəsindəyik. Ona görə də yeni standartların nə vaxt hazır olması barədə fikir söyləyə bilmərəm". Nazir əlavə edib ki, Təhsil Nazirliyi kənd məktəblərində işləyən gənc müəllimlər üçün dövlət tərəfindən stimullaşdırıcı tədbirlərin görülməsi barədə təkliflər hazırlayıb. Nazirlik libəli olmasa da, bir necə ildən bir bu barədə hökumətə təkliflər verir və stimullaşdırıcı tədbirlər görülür: "Düşünürük ki, bu il də yeni təklif hazırlayaq. Məsələn, müəllimlər üçün vəsaitlərin, şəraitin artırılması baxımından. Düşünürəm ki, hökumət bizim təklifimizlə bağlı qərar verəcək".

S.QARAYEVA

Müəllimlərin fəaliyyətinin monitorinqi nəzərdə tutulur

Azərbaycanda məktəblərdə çalışan pedaqoqların monitorinqinin həyata keçirilməsi planlaşdırılıb. Təhsil Nazirliyinin Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Təranə Hacıyevanın sözlərinə görə, monitorinqin məqsədi yeni məktəbdaxili qiymətləndirmənin bütün məktəblərdə eyni səviyyədə aparılıb-aparılmadığını, müəllimlərin təlim, daha çox isə qiymətləndirmə strategiyasını öyrənməkdir. Monitorinq zamanı müəllimlərin digər bacarıqları, yeni təhsildəki islahatların nə dərəcədə reallaşdırılması, bu islahatların nə dərəcədə xəbərdar olması, hüquqi-normativ sənədlər barədə məlumatlılıq səviyyəsi, şagirdlərlə təlimi, şagirdə diferensial yanaşmanı

təmin edə bilməsi, fəal təlim metodlarından hansı formada istifadə etməsi, qiymətləndirməni necə həyata keçirməsi, ənənəvi qiymətləndirmədən uzaqlaşmış yeni qiymətləndirməni tam mənimsəyib həyata keçirə bilməməsi də öyrənilə bilər: "Bu aspektlərdən müəllimlərin fəaliyyətinin monitorinqi, yəni müşahidəsi aparılacaq. Biz fikirləşirik ki, bu müşahidələr həm yazılı, həm də şifahi formada olsun. Monitorinqin keçirilməsindən ötrü müəllimlər üçün sorğu-anketlər də tərtib ediləcək". Şöbə müdiri əlavə edib ki, monitorinqin məqsədi müəllimləri cəzalandırmaq deyil, əksinə, onlara kömək etməkdir. Buna görə də monitorinq yekunlaşdıqdan sonra müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi üçün tövsiyələr hazırlanacaq. Onun sözlərinə görə, monitorinqin aparılması və tövsiyələrin hazırlanmasının bu dərəcəyə qədər reallaşması nəzərdə tutulur: "Bunun bütün ölkədə eyni zamanda həyata keçirilməsi çətinidir. Zaman-zaman bunun coğrafiyası daha da genişləndirilməlidir. Vacib deyil ki, bütün müəllimlərin fəaliyyəti izlənilsin. Məsələn, qabaqkı, yüksək səviyyəli, yaxud kənd məktəblərinin təcrübəsi bir neçə məktəbin təmsilində öyrəniləcək. Seçmə yolu ilə ümumi bir rəy yaranacaq ki, müəllimlərimiz bir neçə il əvvəldən tətbiqinə başlanmış bu yeniliklərdən, təlimlərdən öyrəndiklərini praktikada necə tətbiq edirlər".

S.QARAYEVA

SAM və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında Memorandum imzalanıb

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. Mərkəzin direktoru Fərhad Məmmədovun rəhbərliyi ilə Azərbaycanlı müxtəssislər ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyasında strateji tədqiqatlar üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat qurumunun rəhbər və müxtəssisləri ilə görüşüblər. SAM-dan APA-yə verilən məlumatlara görə, görüş zamanı F. Məmmədov bildirdi ki, Azərbaycan Çinlə əlaqələrinə inkişaf etdirilməsinə çox böyük önəm verir. Dağlıq Qarabağ münaqişəsinə toxunan F. Məmmədov qeyd edib ki, münaqişənin in-

kişafı üçün əsasən Azərbaycanın nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. Mərkəzin direktoru Fərhad Məmmədovun rəhbərliyi ilə Azərbaycanlı müxtəssislər ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyasında strateji tədqiqatlar üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat qurumunun rəhbər və müxtəssisləri ilə görüşüblər. SAM-dan APA-yə verilən məlumatlara görə, görüş zamanı F. Məmmədov bildirdi ki, Azərbaycan Çinlə əlaqələrinə inkişaf etdirilməsinə çox böyük önəm verir. Dağlıq Qarabağ münaqişəsinə toxunan F. Məmmədov qeyd edib ki, münaqişənin in-

kişafı üçün əsasən Azərbaycanın nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir. Mərkəzin direktoru Fərhad Məmmədovun rəhbərliyi ilə Azərbaycanlı müxtəssislər ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyasında strateji tədqiqatlar üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat qurumunun rəhbər və müxtəssisləri ilə görüşüblər. SAM-dan APA-yə verilən məlumatlara görə, görüş zamanı F. Məmmədov bildirdi ki, Azərbaycan Çinlə əlaqələrinə inkişaf etdirilməsinə çox böyük önəm verir. Dağlıq Qarabağ münaqişəsinə toxunan F. Məmmədov qeyd edib ki, münaqişənin in-

Bakıda soyqırımlarla bağlı konfrans keçiriləcək

Bu ilin aprel ayında Bakıda "Azərbaycanda və Şərqi Anadoluda soyqırımı reallıqları insan hüquqları kontekstində" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-yə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən bildirilib. Konfrans AMEA İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə baş tutacaq. Türkiyə və Rusiyadan alimlərin iştirak edəcəyi konfrans soyqırımı reallıqlarının hüquqi və siyasi aspektlərini beynəlxalq, regional və milli çərçivədə dəyərləndirilməsi məqsədi ilə keçiriləcək. Tədbirdə "Erməni genosidi XX yüzillikdə", "Azərbaycanda və Şərqi Anadoluda soyqırımı reallıqları", "Qarabağ: pozulan hüquqlar, dağıdılan sərəvtlər", "Ermənistanın etnik təmizləmə siyasəti və cinayəti" mövzularında müzakirələr təşkil olunacaq.

Fransanın dövlət nümayəndələri SAM-in qonağı olub

Fransanın Azərbaycandakı səfəri Paskal Mönve və Fransa Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, "Ramses" jurnalının redaktoru Filip Morö Defarj Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub. SAM-dan APA-yə verilən məlumatlara görə, mərkəzin direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Cavid Vəliyev və elmi işçisi Heydər Mirza qonaqlarla fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab veriblər. Görüşdə Azərbaycan – Fransa münasibətləri, qlobal, regional və milli məsələlər, dini proseslər, gələcəkdə birgə təşkil olunacaq tədbirlər ətrafında müzakirələr aparılıb. Görüşün məqsədi beynəlxalq münasibətlər arasında əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməkdir.

Müdafiə Sənayesi Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Türkiyə Müdafiə Nazirliyinin və hərbi sənaye kompleksinə daxil olan müəssisə və şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Bu barədə APA-yə MSN-in mətbuat xidmətindən məlumat verilib. Görüşdə məqsəd iki ölkənin müvafiq qurumları arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi və perspektivlərinin müzakirəsi olub. Yanvarın 25-dək Azərbaycanda olması planlaşdırılan nümayəndə heyətinin Müdafiə Sənayesi Nazirliyinin bir neçə müəssisəsində olacağı və istehsal prosesini yaxından izləyəcəyi nəzərdə tutulur.

Mixail Saakaşvili: "Gürcüstanın yeni hakimiyyətinin Avropaya inteqrasiya niyyəti şübhə doğurur"

"Gürcüstanın yeni hakimiyyəti ölkənin qarşısında Avropa və Avroatlantika məkanına inteqrasiya məqsədinin durduğunu bəyan etmişdir, bu istiqamətə son zamanlar şübhə doğurur". APA-nın məlumatına görə, bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili Strasburqda AŞPA-nın qış sessiyasında çıxışı zamanı söyləyib. Saakaşvili bildirdi ki, Avropa Birliyi və NATO Gürcüstan üçün təkə tələf-

daş deyil, ölkənin daxil olmaq istədiyi bir ailedir: "Buna görə də baş nazir İvanışvili İrəvana səfəri zamanı verdiyi bəyanatlar mənim üçün çox təəccüblüdür. Bidzina İvanışvili bəyan etdi ki, ölkə eyni zamanda həm Rusiya, həm NATO ilə xoş münasibətlərə malik ola bilər və olmalıdır. Lakin bu iki subyektdən eyni məsafəni saxlamağı çox təəccüblü şəkildə əsaslandırır və erməni dostlarımızı buna mi-

Ailə zorakılığı törədənər ciddi cəzalandırılacaq

Azərbaycanda ailələrdə zorakılıq hallarının qarşısının alınması üçün qaydaların sərbəstləşdirilməsi gözlənilir. Milli Məclisdən APA-yə verilən məlumatlara görə, bununla bağlı bir neçə hüquqi sənəddə dəyişikliklər edilə bilər. Bunlar "Ailə-məişət zorakılığının qarşısının alınması haqqında" qanun, Ailə və İnzibati Xətlər məəcəllələrinə və zərurət yarandıqda, Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərdir. Hazırda bununla bağlı müxtəlif müvafiq institutlar-

rədən ailə üzvlü məsuliyyəti cəlb oluna bilər. Bundan başqa, dəyişikliklərdə məişət zorakılığına qarşı təbliğatın gücləndirilməsi, bununla bağlı fəaliyyət göstərən mərkəzlərin fəaliyyətinin daha da gücləndirilməsi və bir sıra məarifləndirici layihələrin həyata keçirilməsinin tənzimlənməsi nəzərdə tutulur. Hazırda verilən təkliflər üzərində iş gedir və nəədən bir il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Anatoli Kornukov: "Türkiyənin Suriya sərhədinə yerləşdirəcəyi "Patriot" raketləri Ermənistan üçün təhdiddir"

"Türkiyənin Suriya ilə sərhədinə yerləşdiriləcək "Patriot" raketlərinin əsas hədəfi Rusiyadır". APA-nın Moskva müxbirinin verdiyi məlumatlara görə, bu fikirləri Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Anatoli Kornukov bildirib. Onun sözlərinə görə, "Patriot" ra-

ketləri Suriyadan gələn təhlükədən daha çox, Müstəqil Dövlətlər Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlük ölkələrinə və Rusiyaya hədəfə alır. Keçmiş komandan "Patriot" raketlərinin Suriya ilə sərhəddə yerləşdirilməsinin Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu da söyləyib: "Sərhəd yaxınızdadır. Azərbaycan Türkiyənin müttəfiqidir. Ermənistan təhdid altındadır". Qeyd edək ki, Türkiyə bir müddət əvvəl NATO-ya müraciət edərək Suriya ilə sərhəddə yerləşdirmək üçün "Patriot" raketlərini verməsinə tələb edib. NATO buna razılığını verib. Artıq raketlər Almaniyaya və Niderlanddan olan müxtəssislərlə yola salınıb.

I Türkiyə-Azərbaycan Müdafiə Sənayesi üzrə əməkdaşlıq Toplantısı keçirilib

Dünən Bakıda I Türkiyə-Azərbaycan Müdafiə Sənayesi üzrə əməkdaşlıq Toplantısı öz işinə başlayıb. APA-nın məlumatına görə, toplantıda Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri, həmçinin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 12 firması-

nın təmsilçisi iştirak edir. Toplantıda iki ölkə arasında müdafiə və müdafiə sənayesi sahələrində perspektiv imkanları müzakirə olunur. Səfər zamanı 25-dək davam edəcək. Yanvarın 23-də Türkiyə şirkətləri Daxili Qoşunlarda, yanvarın 24-də isə

Tedo Çaparidze: "Azərbaycanla Gürcüstan dost və strateji müttəfiqlər"

Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvlü, millət vəkili Qəniyə Paşayeva Strasburqda Gürcüstanın sözügedən qurumdakı yeni nümayəndə heyətinin rəhbəri Tedo Çaparidze və nümayəndə heyətinin üzvləri ilə görüşüb. Q. Paşayeva deyib ki, Azərbaycan və Gürcüstanın parlamentlərarası dostluq qrupları, iki ölkənin parlament nümayəndə heyətləri AŞPA daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq daha da genişləndirilməli, ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlıq

və işbirliyini artırmalıdır. Millət vəkili bildirdi ki, Azərbaycanla Gürcüstanı ortaq keçmiş, dostluq münasibətləri, ümumi maraqları, Gürcüstan vətəndaşı olan azərbaycanlılar və Azərbaycan vətəndaşı olan gürcülərlə bərabər ortaq problemlər də birləşdirir. Azərbaycan və Gürcüstanın hər ikisinin ərazi bütövlüyünün pozulması problemlərindən əziyyət çəkdiyini bildirdi Q. Paşayeva bu problemin də hər iki ölkəni birləşdiriyini vurğulayıb. O, bildirdi ki, bu məsələdə Azərbaycan və Gürcüstan millət vəkili bərabər bundan sonra da bütün platformalarda birgə çıxış etməli və hər zaman bir-birilərinə qarşılıqlı dəstək göstərməlidir.

Gürcüstanın AŞPA-dakı yeni nümayəndə heyətinin rəhbəri T.

Çaparidze isə bildirdi ki, hər iki ölkənin parlament üzvlərinin birgə fəaliyyətinin güclənməsi, birgə sərəvtlərin daha da artırılması vacibdir. Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan T. Çaparidze iki ölkə arasında bütün sahələrdə, o cümlədən, parlamentlərarası əməkdaşlığın getdikcə daha da güclənməyini vurğulayıb. T. Çaparidze və gürcü nümayəndə heyətinin digər yeni üzvləri ilə görüşdə həmçinin, parlamentlərarası əlaqələrin, dostluq qrupları arasında və nümayəndə heyətləri arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

K. HƏMƏZOĞLU

Sonsuz ailələr üçün müayinə pulsuz ola bilər

Azərbaycanda sosial vəziyyəti aşağı olan sonsuz ailələr üçün reproduktiv texnologiyaların dövlət tərəfindən pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxarılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparılacaq: "Qanun layihəsinin müzakirəsinə çoxlu əngəllər və maneələr var. Amma bu qanun reproduktiv pulsuz həyata keçirilməsi təklif olunur. Bu barədə APA-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, bu, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsində əks olunub. Layihənin parlamentin yaz sessiyasında yenidən müzakirəyə çıxar

Elmar Məmmədov Uruqvay nümayəndə heyətini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov Uruqvay prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, D. Kanepa Uruqvay prezidenti Xose Alberto Muxica Kordanonun xüsusi tapşırığı ilə Azərbaycan səfər etdiyini və ölkəsinin Azərbaycanla ikitərəfli



əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, Cənubi Qafqaz və Orta Asiya regionu, xüsusən də bu regionda həyata keçirilən iri layihələr və baş verən proseslərlə yaxından tanış olduğunu, həmçinin Azərbaycanla gedən inkişaf proseslərini diqqətlə izlədiklərini söyləyib.

E.Məmmədovun öncə Ermənistan-Azərbaycan münasibəti, torpaqların Ermənistan tərəfindən işğal edilməsi və bu işğalın

mənfə nətçiləri barədə qonaqlara məlumat verib və işğalın aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr xatırladı. Azərbaycanın da ikitərəfli əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsində maraqlı olduğunu vurğulayan nazir, hər iki ölkə üçün uyğun sahələrin seçilməsini və həmin sahələrdə investisiya qoymaq imkanlarının öyrənilməsinin vacibliyini bildirdi.

Erməni sürücü iki azərbaycanlı maşınla vurub



Dünən Marneuli rayonunun Yuxarı Saral kəndində yol qəzası baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ermənistan vətəndaşı olan sürücü sürətli idarə etdiyi "Opel" markalı avtomobilə iki nəfəri vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində Yuxarı Saral kənd sakinləri olan 17 yaşlı Həsənov Əziz Hikmət oğlu və 16 yaşlı Haqverdiyev Məhəmməd Sahib oğlu xəsarət alaraq Marneuli rayon xəstəxanasına yerləşdiriliblər. Onlar oradan Tiflisdəki xəstəxanaya aparılıblar. Hazırda Məhəmməd Haqverdiyevin koma vəziyyətində olduğu bildirilir. Əziz Həsənov isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Sorxuş vəziyyətə olan sürücünü Sadaxlı polis məntəqəsinin əməkdaşları sərhəddə saxlayıblar. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

"Azərbaycan və Ermənistan təxribatdan uzaq olmalıdır"

FRANSANIN AZƏRBAYCANDAKI SƏFİRİ: "ERMƏNİLƏRİN HƏMSƏDRLƏRƏ TƏKLİFİ MƏNƏ QƏRİBƏ GƏLİR"

"Azərbaycan və Ermənistan hər hansı təxribatdan uzaq olmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə belə bir çağırış edib". APA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Monye Dağlıq Qarabağdakı separatçı rejimin "Xocalı aeroportunun ilk sərnişini Minsk Qrupunun həmsədrliyi ilə bilər" bəyanatını belə şərh edib.

Diplomat bildirib ki, tərəflər bir-birlərinin yanlış qəbul edə biləcəyi addımlardan uzaq olmalıdır: "Erməni tərəfin bu təklifi mənə bir az qərribə gəlir, çünki həmsədrlər iki tərəfi də təxribatlardan uzaq durmağa çağırır".



Almaniya səfiri Herbert Kvelle: "Başqa dövlətin hava məkanından istifadəsi qanunsuzdur"



"Umumi bir qayda var. Əgər Azərbaycan öz ərazisi üzərində uçuşlara razılıq vermirsə, başqa bir dövlətin bu hava məkanından istifadəsi qeyri-qanunidir".

APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle bildirib.

O qeyd edib ki, bir dövlətin başqa dövlətin hava məkanından icazəsiz uçuşlar təşkil etməsi qanunsuzdur.

İlham Məmmədov: "Freedom House" işğalı və təcavüzü stimullaşdırıran bir təşkilatdır..."

"Freedom House" insan hüquqlarını müdafiə edən yox, əslində insan haqları adına qanunun aliliyi prinsipini pozan bir beynəlxalq qeyri-hökumət təşkilatdır. Bu təşkilat eyni zamanda, öz "fəaliyyəti" ilə beynəlxalq hüquq normalarını açıq-aşkar şəkildə ayaqlar altına salıb tapdalayan bir qurumdur". Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili İlham Məmmədov dilə gətirib. Millət vəkili deyir ki, son hesabata və orada Azərbaycanın, onun ən ağır problemi olan Dağlıq Qarabağ münaqişəsinə məlum statusu ilə əd çökülən təşkilat bir daha əsl, gerçək mahiyyətini, məklri, qarantlı niyyətini ortaya qoymuş oldu. İ. Məmmədov bildirib ki, "Freedom House" öz hesabatanda Azərbaycanı "azad olmayan ölkələr", onun Ermənistanın təcavüzü, işğalçılığı nəticəsində işğal edilmiş ərazisində "yaradılan", "fəaliyyət" göstərən separatçı, qondarma "DQR"-i isə "qismən azad ölkələr" sırasına daxil etməklə, birbaşa şəkildə etnik separatizmə, ekstremizmə və terrorizmə dəstək verməyi, onu stimullaşdırdığını nümayiş etdirdi: "Bu yerdə həmçinin çox böyük təəssüf hissi ilə deyim ki, "Freedom House"-nin hər hesabata əzala böyük canfəşanlıqla qarşılayan, öz nəzarətində olan mətbuat vasitələrində geniş işıqlandırılan, bu hesabatlardan hökumətə qarşı bir silah, təzyiç vasitəsi kimi istifadə etməyə çalışan radikal müxalifətin inkişafına Qarabağ məsələsi ilə bağlı nümayiş etdirdiyi mövqeyinin səmimiyyəti də artıq yer qalmır, onların səmimiyyətinə inanmaq olmur. Son hesabata cəmi bir neçə gün keçməsinə baxmayaraq, hələ də müxalifət düşərgəsindən həmin "sonədə" əksini tapan və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, onu təhdid edən yanaşmaya hər hansı bir münasibət ifadə edilməyib. Belə olan halda, müxalifətin Qarabağ məsələsindən və onun həllinin guya indiki hakimiyyətin dövründə ləngidilməsindən danışmağa, bu məsələdə iqtidarın üstünə gəlməyə heç bir haqqı, hüququ yoxdur. Onlar əgər bu cür təleyüklü bir məsələyə olduqca zərərli və təhlükəli yanaşma ser-

gionməsinə susqunluq, görməməzlik nümayiş etdirirlərsə, artıq öz mahiyyətlərini ortaya qoymuş olurlar. Yəni, onlar Qarabağ məsələsindən sadəcə, hakimiyyətdə təzyiç etmək və hakimiyyətə gəlmək üçün bir vasitə kimi istifadə edirlər ki, bunun da adı rəzillikdir..."

Sonra bir daha "Freedom House"-un hesabata qayıdan millət vəkili bildirir ki, "Freedom House" görə, onlar bununla heç nəyə nail ola, Azərbaycan reallıqlarının, Qarabağ həqiqətlərinin üstünə kölgə sala, ən əsası isə ölkə rəhbərliyi tərəfindən çox uğurla yeridilən balanslaşdırılmış daxili və xarici siyasət kursunun qarşısını kəsb bilməyəcəklər: "Buna Azərbaycan dövləti, Azərbaycan dövləti, Azərbaycan xalqı ölkə Prezidentinin rəhbərliyi altında tezliklə Azərbaycan işğal olunmuş ərazilərində öz suverenliyini təmin, bərqərar edəcək və buna da heç bir qüvvə mane ola bilməyəcəkdir..."

K.HƏMİDOV

Sinan Oğan: "Ermənilər üçün humanitar məsələlər doğurdan da əhəmiyyətlirdisə, Azərbaycan ərazilərinin işğalına son qoysunlar"

"Azərbaycanın öz torpaqlarını qayıtmalı olan bir milyon məcburi köçkününü onları nə üçün maraqlandırır? Əgər insan haqları, humanitar məsələlər onlar üçün belə mühüm əhəmiyyət kəsb edirsə, ilk növbədə onlar özləri bu istiqamətdə addım atmalıdır. Əks halda belə çıxır ki, onlar Azərbaycan torpaqlarının işğalını davam etdirmək, ardınca isə Azərbaycan üçün qarşıda olan Türkiyə vasitəsilə oraya öz qaçqınlarını köçürmək istəyirlər? Biz qəti surətdə bunun əleyhinə deyirik və hesab edirik "Ermənilərin açmaq istədiyi sərhəd mənim deputat seçildiyim İğdırda yerləşir. Türkiyə sərhədlərinin açılmasına qarşılıq. Biz İğdırda Suriya ermənilərinin Türkiyə ərazisindən İğdırıdan keçərək Ermənistanı getməsinin əleyhinə deyirik". Belə bir açıqlama ilə mətbuatda Türkiyədən olan millət vəkili, TURKSAM (Türkiyə Strateji Araşdırma Mərkəzi) direktoru Sinan Oğan Ağ evin sayında Suriyadan gələn qaçqınlar üçün türk-erməni sərhədinin açılması ilə bağlı imzatoqlama prosesinə münasibət bildirərək çıxış edib. O bildirib

ki, əgər ermənilər bunu humanitar amil ilə əlaqələndirirlərsə və elə humanitar mövqedən də onlar Azərbaycan ərazilərinin işğalına son qoymalıdır: "Azərbaycanın öz torpaqlarına qayıtmalı olan bir milyon məcburi köçkününü onları nə üçün maraqlandırır? Əgər insan haqları, humanitar məsələlər onlar üçün belə mühüm əhəmiyyət kəsb edirsə, ilk növbədə onlar özləri bu istiqamətdə addım atmalıdır. Əks halda belə çıxır ki, onlar Azərbaycan torpaqlarının işğalını davam etdirmək, ardınca isə Azərbaycan üçün qarşıda olan Türkiyə vasitəsilə oraya öz qaçqınlarını köçürməyə istəyirlər? Biz qəti surətdə bunun əleyhinə deyirik və hesab edirik "Ermənilərin açmaq istədiyi sərhəd mənim deputat seçildiyim İğdırda yerləşir. Türkiyə sərhədlərinin açılmasına qarşılıq. Biz İğdırda Suriya ermənilərinin Türkiyə ərazisindən İğdırıdan keçərək Ermənistanı getməsinin əleyhinə deyirik". Belə bir açıqlama ilə mətbuatda Türkiyədən olan millət vəkili, TURKSAM (Türkiyə Strateji Araşdırma Mərkəzi) direktoru Sinan Oğan Ağ evin sayında Suriyadan gələn qaçqınlar üçün türk-erməni sərhədinin açılması ilə bağlı imzatoqlama prosesinə münasibət bildirərək çıxış edib. O bildirib

vəziyyətdə Sarkisyan nə bəyan etmişdir? Axı o iqtisadi çöküntü haqqında danışa bilmir və ona görə də ən asan yola –Türkiyəni ittiham etməyə, ona qarşı düşmənçiliyi qızışdırmağa əl atır və bununla da öz seçicilərinə real problemlərdən yayındır. Digər tərəfdən 2015-ci il, qondarma "erməni soyqırımı"nın "yüz illiyinə" hazırlıq işləri gedir. Lakin bir daha qeyd etmək istəyirəm ki, ermənilərin özləri Anadolu və Xocalıda soyqırımı törədiblər. Gələcək ay Xocalı hadisələrinin növbəti illəndirilməsi Qarabağ erməniləri üçün belə mühüm əhəmiyyət kəsb edirsə, ilk növbədə onlar özləri bu istiqamətdə addım atmalıdır. Əks halda belə çıxır ki, onlar Azərbaycan torpaqlarının işğalını davam etdirmək, ardınca isə Azərbaycan üçün qarşıda olan Türkiyə vasitəsilə oraya öz qaçqınlarını köçürməyə istəyirlər? Biz qəti surətdə bunun əleyhinə deyirik və hesab edirik "Ermənilərin açmaq istədiyi sərhəd mənim deputat seçildiyim İğdırda yerləşir. Türkiyə sərhədlərinin açılmasına qarşılıq. Biz İğdırda Suriya ermənilərinin Türkiyə ərazisindən İğdırıdan keçərək Ermənistanı getməsinin əleyhinə deyirik". Belə bir açıqlama ilə mətbuatda Türkiyədən olan millət vəkili, TURKSAM (Türkiyə Strateji Araşdırma Mərkəzi) direktoru Sinan Oğan Ağ evin sayında Suriyadan gələn qaçqınlar üçün türk-erməni sərhədinin açılması ilə bağlı imzatoqlama prosesinə münasibət bildirərək çıxış edib. O bildirib

löt vəkili deyib ki, 2013-cü ildə Azərbaycan və Ermənistan arasında prezident seçkiləri olacaq. Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsində ciddi dəyişikliklər olması şansları çox azdır. Münaqişənin bir həlli var – ermənilər işğal etdiyi torpaqları tərk etməlidirlər. Ermənistan prezidentini isə bunu edə bilməz, çünki o yenidən prezident seçilmək istəyir. Ancaq gec, ya da tez ədalət qələbə gələcək və Ermənistan ya işğal etdiyi torpaqlardan özü gedəcək, ya da onu bunu etməyə məcbur edəcəklər".

Ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində Xocalı hava limanı açılmasına toxunan millət vəkili deyir ki, ermənilər bu və ya digər istiqamətdə provokasiya məqsədilə addımlar atmağa davam edəcəklər: "Çünki qeyd etdiyim kimi, bu seçki illidir və buna görə də öz xalqına heç nə vermə bilməyən prezidentin provokasiya getməkdən başqa yolu qalmır. Buna görə cari ildə Ermənistan tərəfindən istənilən provokasiyaya hazır olmaq lazımdır".

PƏRVANƏ

Çoxuşaqlı ailələrə dövlət tərəfindən yardımların göstərilməsi planlaşdırılır

"Dövlət tərəfindən çoxuşaqlı ailələrə müəyyən yardımların göstərilməsi və onlara müxtəlif güzəştlərin edilməsi planlaşdırılır. Bütün bu və ya digər məsələlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan "Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında" qanun layihəsində öz əksini tapıb". Bu barədə APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

si hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib. O bildirib ki, bu qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Şöbə müdirinin sözlərinə görə, hazırda Nazirlər Kabinetinin tapşırığına əsasən, müvafiq qurumlardan rəy və təkliflər yığılacaq. T.İbrahimova vurğulayıb ki, həmin rəy və təkliflər yığıldıqdan sonra müvafiq qurumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

dövlət dəstəyi nəzərdə tutulur. Konstitusiyamızın 34-cü maddəsində də konkret olaraq göstərilir ki, dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Bundan irəli gələndə, o cümlədən komitəyə daxil olan müraciətlər, beynəlxalq təcrübəni nəzərə alaraq hazırlanan layihədə müxtəlif məsələlər öz əksini tapıb. Buraya çoxuşaqlı ailələrin təhsili, yaşayışı ilə bağlı güzəştlər, onlara müəyyən müavinət verilməsi və sairə daxildir".

Adların izahlı lüğəti tərtib olunacaq

Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində Adlar və soyadlar bölməsi yaradılacaq. Bu barədə APA-ya Terminologiya Komissiyasının sədr müavini Sayal Sadıqova bildirib. Onun sözlərinə görə, Adlar və soyadlar bölməsinin yaradılması ilə bağlı qərar Komissiyamızın növbəti iclasında verilib.

Yeni bölmə Ədliyyə Nazirliyinin bazasında olan adların təhlilini aparacaq, dilə daxil olan yeni adlarla əlaqədar araşdırmalar edəcək: "Hələ indiyə qədər Azərbaycanda mövcud olan adların tam siyahısı açıqlanmayıb. Bölmə bu siyahıyı hazırlayacaq. Ölkədə istifadə olunan bütün adların izahlı lüğəti yaradılacaq. İndiyədək belə bir lüğət olmayıb. Həmin lüğətlər notariyada təsdiq olunmuş formada Ədliyyə Nazirliyinin VVAQ idarələrinə verəcək".

S.Sadıqova həmçinin qeyd edib ki, ölkədə "Adlar və soyadlar haqqında" qanunun qəbul edilməsi nəzərdə tutulur. "Soyadların milliləşdirilməsinə artıq bir neçə ildir başlasa da, bu proses çox



zəif gedir. Bunun səbəbi isə soyadlarla əlaqədar qanunun olmamasıdır".

"Minsk Qrupunun tərkibinin dəyişilməsi zəruridir"

MÜBARİZ ƏHMƏDOĞLU: "ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN QARŞISINDA DURUŞ GƏTİRMƏK QABİLİYYƏTİNİ İTİRİB"

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədovlu dünən Beynəlxalq Mətbuat Mərkəzində növbəti Qarabağ saatını keçirib. Ukraynanın ATƏT-də sədrliyə başlaması Dağlıq Qarabağ tənzimlənməsində niqiblik yaratdığı qeyd edən politoloq Qarabağ münaqişəsi ilə bağlı ilin başlanğıcında ATƏT-in indiki kimi informasiya aktivliyi nümayişini heç vaxt müsbət hesab etməyəcəyini deyib. O, bu aktivliyin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəkləndiyini dilə gətirib: "Fikirimcə, Ukrayna Qarabağ münaqişəsinin tənzimlənməsində mühüm rol oynaya bilər. MDB dövləti kimi Ukrayna regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin mənşəsinə çox yaxın bələddir. Ukrayna prezidenti həm Ermənistan, həm də Azərbaycan prezidentlərinə ilən yaxşı münasibətlərdən münaqişəsinin tənzimlənməsi üçün istifadə edəcəyini bildirib. Ukraynada güclü erməni diasporu mövcuddur və onların Ermənistanla güclü təsir mexanizmləri mövcuddur. Ukraynadakı erməni diasporuna isə rəsmi Kiyevin ciddi təsiri qarşıdır. Hesab edirəm ki, Ukrayna ATƏT-də sədrliyinə Qarabağ tənzimlənməsində 3 istiqamətə yönəltmə daha effektivdir. Danışıqlarda aktivliyi artırmaq. Ukrayna münaqişəsinin həllindəki aktivliyini həm də effektiv etmək potensialına malikdir. Qalan həmsədr dövlətlərdən daha çox enerji sərf edə biləcəkdir. Bununla yanaşı Minsk Qrupunun niqiblənməsinin dəyişilməsi ciddi əhəmiyyət kəsb etməyəcəkdir. İttifaqın dağıdılması məqsədli erməni istəyi ilə münasibətinə başlandı. Rus qoşunlarının iştirakı ilə törədilən Xocalı soyqırımı keçid dövründə Rusiyanın Ermənistan və Azərbaycanla münasibətinin ilk mesajı oldu. Sonradan Rusiya təkbəşinə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul oldu. O dövrdə Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənilərə hərbi, siyasi, diplomatik dəstəyi pik nöqtəyə qaldırdı. SSRİ dağılanda mərkəzi hökumət onun dağılmasına səs verməmiş Ermənistanın xəzinəsinə 6 milyard dollar pul başlandı. SSRİ-nin mövcudluğuna səs verməmiş, mərkəzi bütçəyə xeyli vəsait verməmiş Azərbaycan isə SSRİ tərkibindən "sıfır" bütçə ilə ayrıldı. Bu gün Ermənistan dövlət və qeyri-dövlət borcu 7.5 milyard dollar, Azərbaycanın isə qızıl-valyuta ehtiyatı 45 milyard dollardır. Bu fakt və eləcə də Qarabağ münaqişəsində Rusiyanın indinin özündə də davam edən mövqeyi sübut edir ki, SSRİ-nin bərpası adında bütün layihələr Azərbaycanın ziyanındadır".

M.Əhmədovlu deyir ki, Qarabağ erməniləri və Azərbaycanlıları arasında dialoqun qurulması üçün əlverişli mühit yarana bilər: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində etimad tədbirlərinin yaradılmasını nəzərdə tutan üç illik layihə qəbul edib. Bu layihədə əsas hədəflərdən biri də Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqun təşkilidir. Ermənistan rəhbərliyi Avropa İttifaqının bu layihəsinə etiraz etməyib. Lakin bu, o demək deyil ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun qurulmasına, azərbaycanlıların Dağlıq Qarabağda daxil olmasına əsaslıqla icazə verəcəklər. Ermənistanın digər Avropa proqramlarından asılılıq ona Avropa İttifaqının etimad tədbirlərinin mükəmməlləndirilməsi layihəsinə etiraz etməyə imkan vermir. Brüsselə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşləri təşkil etməklə nəzəri cəhətdən bütün məsələlərin həllini tapmaq olar. Bütün müəkkəblər, ağır məsələlər razılaşdırıldıqdan sonra Brüsselə qurulmuş dialoq mexanizmi Dağlıq Qarabağ ərazisində gətiriləcək. İndiki realda qılıb addım belə başlanmasa çox vacibdir. Qalan bütün variantlar əks-efekt verəcəkdir; Erməni Apostol Kilsəsinin başçısı, Bütün Dünya Ermənilərinin Katolikosu II Qaregin Qafqazlı "1991-ci il 17 mart referendumunda Azərbaycan SSRİ-nin saxlanılmasına və özündən də SSRİ-nin tərkibində qalmasına səs vermiş Ermənistan isə əksinə, həmin referendumda SSRİ-nin dağılmasına səs verdi. Az keçmiş, SSRİ dağıldıqdan sonra Rusiya İttifaqın saxlanılmasına səs verməmiş Azərbaycanı cəzalandırmağa, İttifaqın dağıdılması məqsədli erməni istəyi ilə münasibətinə başlandı. Rus qoşunlarının iştirakı ilə törədilən Xocalı soyqırımı keçid dövründə Rusiyanın Ermənistan və Azərbaycanla münasibətinin ilk mesajı oldu. Sonradan Rusiya təkbəşinə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul oldu. O dövrdə Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənilərə hərbi, siyasi, diplomatik dəstəyi pik nöqtəyə qaldırdı. SSRİ dağılanda mərkəzi hökumət onun dağılmasına səs verməmiş Ermənistanın xəzinəsinə 6 milyard dollar pul başlandı. SSRİ-nin mövcudluğuna səs verməmiş, mərkəzi bütçəyə xeyli vəsait verməmiş Azərbaycan isə SSRİ tərkibindən "sıfır" bütçə ilə ayrıldı. Bu gün Ermənistan dövlət və qeyri-dövlət borcu 7.5 milyard dollar, Azərbaycanın isə qızıl-valyuta ehtiyatı 45 milyard dollardır. Bu fakt və eləcə də Qarabağ münaqişəsində Rusiyanın indinin özündə də davam edən mövqeyi sübut edir ki, SSRİ-nin bərpası adında bütün layihələr Azərbaycanın ziyanındadır".

M.Əhmədovlu deyir ki, Qarabağ erməniləri və Azərbaycanlıları arasında dialoqun qurulması üçün əlverişli mühit yarana bilər: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində etimad tədbirlərinin yaradılmasını nəzərdə tutan üç illik layihə qəbul edib. Bu layihədə əsas hədəflərdən biri də Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqun təşkilidir. Ermənistan rəhbərliyi Avropa İttifaqının bu layihəsinə etiraz etməyib. Lakin bu, o demək deyil ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun qurulmasına, azərbaycanlıların Dağlıq Qarabağda daxil olmasına əsaslıqla icazə verəcəklər. Ermənistanın digər Avropa proqramlarından asılılıq ona Avropa İttifaqının etimad tədbirlərinin mükəmməlləndirilməsi layihəsinə etiraz etməyə imkan vermir. Brüsselə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşləri təşkil etməklə nəzəri cəhətdən bütün məsələlərin həllini tapmaq olar. Bütün müəkkəblər, ağır məsələlər razılaşdırıldıqdan sonra Brüsselə qurulmuş dialoq mexanizmi Dağlıq Qarabağ ərazisində gətiriləcək. İndiki realda qılıb addım belə başlanmasa çox vacibdir. Qalan bütün variantlar əks-efekt verəcəkdir; Erməni Apostol Kilsəsinin başçısı, Bütün Dünya Ermənilərinin Katolikosu II Qaregin Qafqazlı "1991-ci il 17 mart referendumunda Azərbaycan SSRİ-nin saxlanılmasına və özündən də SSRİ-nin tərkibində qalmasına səs vermiş Ermənistan isə əksinə, həmin referendumda SSRİ-nin dağılmasına səs verdi. Az keçmiş, SSRİ dağıldıqdan sonra Rusiya İttifaqın saxlanılmasına səs verməmiş Azərbaycanı cəzalandırmağa, İttifaqın dağıdılması məqsədli erməni istəyi ilə münasibətinə başlandı. Rus qoşunlarının iştirakı ilə törədilən Xocalı soyqırımı keçid dövründə Rusiyanın Ermənistan və Azərbaycanla münasibətinin ilk mesajı oldu. Sonradan Rusiya təkbəşinə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul oldu. O dövrdə Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənilərə hərbi, siyasi, diplomatik dəstəyi pik nöqtəyə qaldırdı. SSRİ dağılanda mərkəzi hökumət onun dağılmasına səs verməmiş Ermənistanın xəzinəsinə 6 milyard dollar pul başlandı. SSRİ-nin mövcudluğuna səs verməmiş, mərkəzi bütçəyə xeyli vəsait verməmiş Azərbaycan isə SSRİ tərkibindən "sıfır" bütçə ilə ayrıldı. Bu gün Ermənistan dövlət və qeyri-dövlət borcu 7.5 milyard dollar, Azərbaycanın isə qızıl-valyuta ehtiyatı 45 milyard dollardır. Bu fakt və eləcə də Qarabağ münaqişəsində Rusiyanın indinin özündə də davam edən mövqeyi sübut edir ki, SSRİ-nin bərpası adında bütün layihələr Azərbaycanın ziyanındadır".

Aqil LƏTİFOV

“Leyla Yunus hər kəsin qınaq hədəfinə çevrilməlidir”

Xəbər verdikimiz kimi, Böyük Britaniyanın Azərbaycanı və Ermənistanı sörfliklərinin dəstəyi ilə Ermənistanın “Region” araşdırma mərkəzi və Azərbaycanın Sülh və Demokratiya İnstitutu tərəfindən yeni layihə həyata keçirilməyə başlayıb. Layihə çərçivəsində publicdialogues.info adlı sayt yaradılıb və fəaliyyət göstərir. Sayt fəaliyyətə başlayan kimi Azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. Maraqlıdır ki, o, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib.

Raffi Ovannisyana Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən söz açıb. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən Azərbaycanlı jurnalist Raffi Ovannisyana münasibətlərlə bağlı sual verməyiblər. Yalnız Ermənistanın siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar verilib.

Ekspertlər, hətta Leyla Yunus yaxınlığı ilə seçilən bir çox şəxs də onun fəaliyyətinin bütün dövrlərində anti-millət, anti-Azərbaycan mövqeyi ilə tanındığını bildirirlər. Bu, bir faktır ki, sözügedən şəxs hər zaman Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrə, o cümlədən ermənilərə də işbirliyindən belə çəkinməyib. L.Yunus həmçinin AŞPA-da Azərbaycana müsbət münasibət ilə seçilən deputatlarla qarşı kampaniya həyata keçirib, onlara qarşı ağılaşmaz ittihamlar irəli sürüb. L.Yunus Azərbaycanın müdafiə edən hər bir AŞPA deputatını hədəfə götürməklə ölkəmizi müdafiə etməyi qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edir və bununla da onun erməni maraqlarına xidmət etdiyi açıq görünür. “Hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. “Xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə nüfuzlu və başqa obyektlərə əldə etməyə də nail olub. Bunlarla yanaşı L.Yunus və onun əri Arif Yunusun ermənilərə qonşuluğu haqqında çoxsaylı materiallar dərc olunub, faktlar açıqlanıb.

Politoloq Cümşüd Nuriyev “525”ə açıqlamasında L.Yunusun heç vaxt Azərbaycan xalqını sevmədiyini bildirib. O, L.Yunusun fəaliyyəti dövründə hər zaman ermənilərin maraqlarına xidmət edən siyasət yürütdüyünü



söyləyib: “Leyla Yunus bu fəaliyyəti ilə anlamaq üçün deyil. Ona görə ki, bu insan heç vaxt Azərbaycan xalqını sevməyib və onun Azərbaycana bağlılığı yoxdur. Çünki o, qaynana aşığıdır. Lakin onun qaynanasına bağlılığı da inadıdır deyil. Çünki o aldığı yardımlar əsasında müxtəlif xarici ölkələrdə mülklər və obyektlər alıb. Burada məqsəd Azərbaycanlıların hüquqlarının pozulması hesabına varlanmadır. Göründüyü kimi bu insan indiyədək öz arzusunda qatıb. Ona görə ki, indiyə kimi məşğul olduğu peşəsindən, fəaliyyətindən əl çəkməyib. Azərbaycanlı jurnalistlərin Qarabağ münasibəti ilə bağlı deyil, məhz Ermənistanın mövcud siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar səsləndirməsinə gəlincə isə burada məqsəd məsələnin Azərbaycanlıların dilindən səsləndirilməklə qarşı kimi istifadə etməkdir. Bu ermənilərin hazırladığı məkrli siyasi texnologiyadır. Təəssüf ki, adını Azərbaycanlı qoyan “jurnalistlər” Dağlıq Qarabağ kimi problemimiz qalana Ermənistanın problemlərini həll etməklə bağlı suallar verməklə böyük əxlaqsızlıq yol veriblər”.

“Milli QHT Forumu”nun prezidenti Rauf Zeyni açıqlamasında bildirib ki, bu hal ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə heç bir kölgə sala bilməz. Onun sözlərinə görə, ölkədə vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının qorunması, dövlətçiliyimizin və milli maraqların qorunması, Qarabağ həqiqətlərinin, milli mədəni irisinin dünyada yayılması istiqamətinə tolerantlıq və digər sahələrdə çox böyük nailiyyətlər var: “Fikrimcə, Leyla Yunus və onun kimilərin apardığı anti-Azərbaycan fəaliyyəti Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının

fəaliyyətinə heç bir kölgə sala bilməz. Onun apardığı işlər yenilik deyil. Nə zamana qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Azərbaycan vətəndaşı, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri heç bir erməni və heç bir erməni təşkilatı ilə iş birliyinə gedə bilməz. Biz buna qəti olaraq etirazımızı bildiririk. Həmin yaradılan sayt da Ermənistan və Böyük Britaniya səfirinin dəstəyi ilə həyata keçirilən layihədir. Bunu demokratik dəyərlər kimi təqdim edirlər. Amma bizim milli maraqlarımızdan çıxış edərək birmənalı şəkildə dəyərlər ki, Leyla Yunus və onun kimilər Raffi Ovannisyana timsalında Azərbaycan xalqının qanını tökməklərin çıxış etməsi üçün meydan yaradırlar. Bu kimi hallar yolverilməzdir, qəbul edilməzdir. Hər bir Azərbaycanlı bunu qınaq hədəfinə çevirməlidir”.

İnsan Hüquqları-XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov da Azərbaycan hüquq müdafiəçisi Leyla Yunusun ermənilərə müstəqil sayt yaratmasını qəti qəbul etmir. Ş.Camalov “Trend”ə açıqlamasında Leyla Yunusun bu əməlinin hüquq müdafiəçisi üçün ciddi bir nöqsan olduğunu diqqətə çatdırıb: “Leyla Yunusun ümumiyyətlə, dövlətçilik əleyhinə fəaliyyəti, hüquq-müdafiəçisi adından istifadə edib öz maraqları naminə fəaliyyət göstərməsi, dövlətin gördüyü işlərə qarşı yaxınlaşması onun hansı münasibətdə, kimlərlə əlaqədə olduğunu göstərir. Bu baxımdan da onun ermənilərə müstəqil sayt yaratmasında elə bir təəcüblü şey görmürəm”. O qeyd edib ki, əslində bu, Leyla Yunus kimi insanlardan gözlənilən idi. “Mən ümumiyyətlə, ermənilərə bərgə hər hansı bir fəaliyyət qəti əleyhinəyəm və məhz hüquq müdafiəçisinin bunu etməsi çox ciddi bir qüsurdur”. O vurğulayıb ki, Azərbaycanla bağlı informasiyaların ermənilərə ötürülməsi və ya hər hansı bir məsələni Azərbaycan torpaqlarında işğal edən ermənilərə bərgə saytda müzakirə etməsi özü çox ciddi narahatverici məqamdır.

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu əməkdaşlığın kökünün dayaz olmadığını qeyd edib. O, bildirib ki, Azərbaycanda İsa Qəmbər kimi siyasətçilər də separatçılığın bünövrəsini qoyan erməni hərəkatçıları ilə əməkdaşlıq haqqında müqavilə imzalayıblar: “Raffi Ovannisyana Ermənistanın xarici işlər naziri olub. Hesab edirik ki, Azərbaycanla qarşı olan fəaliyyət, Dağlıq Qarabağdakı separatçılıq, xaricdən, ilk növbədə Fransa və ABŞ-dən olan ermənilər tərəfindən maliyyələşir. İndinin özündə də bu qüvvələr ermənilərə havadarlıq edirlər”.

AQIL

Kəşfiyyatçının xatirələri

Qarapaltarlı qızın sirri, erməni Barxudanın əsirliyi, qır qazanına dönan Qazançı...



Rey Kərimoğlu
Lent.az-a yazır

– Uyy...məni vurdular!

Mən sola çevrildə Əlabbas həlsiz vəziyyətdə qollarımın üstünə düşdü. Rəngi ağarıb... Başım azacıq qaldırıb nədə demək istəyir... Səsi xırıldayı, heç nə deyə bilmir. O, başı sinəmə dayanmış vəziyyətdə elə bil donub qalıb. Əlimi sifətinə vururam, sifəti buz kimidi... Tez əlimlə başımı yoxlayıram, qan yoxdu, deməli, yarası da yoxdu... Hərbi mündirinin yaxasını açırım, sinəsində də yara yeri yoxdu. Əlimlə kürəyini yoxlayıram, yenə güllə yarası tapılır. Lənətə gəlmiş güllə axı buna haradan dəyib?! Bu arada tez-tez ayağıma ilişən elektrik naqili ağlıma gəlir:

– Yeğin, Əlabbas güllə dəyməyib, onu “tok” vurub!

Axı kəndin bütün elektrik naqilləri qırılıb yerə töküldü. Yanan evlər isə qarı oridib dəyə yerə tamam palçıqdı. Özümdə də suyun palçıq inçindəydi. Yeğin yerə düşən elektrik naqillərindən birinə toxunub. Üzümü Eldara tuturam:

– Eldar, yeğin Əlabbası “tok” vurub?!

Eldar qayıdıb ki, Əlabbas güllə deyib, o, həlak olub! Bu dəfə elə bil məni “tok” vurur! Nəce yəni həlak olub?! Özümün əslimə qayıdaraq ayağa durub, avtomatı ermənilərin atəş nöqtəsinə tərəf tutub səyə-səyə, bağıra-bağıra atmağa başladığımı sonalrar xatırladım. Eldar deyir ki, heç yanımdan düşüb-keçən güllələr vecimə də deyilməmiş... Eldar məni dartıb yerə yıxdığını, hətta özümlə gəlmək üçün mənə çəkdiyi bir-iki siləni də indi xatırlayıram.

Əlabbas həlak olmuşdu! Eldar, Məhəmməd bir də mən böyük çətinliklə Əlabbasın cəsədini Qazançının ortasına qədər götürə bildik. Döyüşün əməliyyatı qərərgahı kəndin mərkəzinə köçürülmüşdü. Burada Kərim Cəli-lov, Telman Bağirov, gənc əsgər-hökim Müşfiqi və digərlərini gördük. Ermənilər buranı ardıcıl atəş altında saxlayırdı...

Müşfiqə dedim ki, Əlabbasın ölüb-öldüyünü deqiqləşdirsin. O, Əlabbasın cəsədində görünən bərkənd ağlamağa başladı, anlaşılan sözlər deyib qışqırırdı. Eldarın üsulundan istifadə edərək onu silələdim, yaxasından tutub möhkəmə silələdim, üstünə qışqırıb özümlə götürməyə istəyirdim. O sakitləşdi, amma bu dəfə də keyləşib qalmışdı. Eləcə üzümə baxırdı... Kəndin cəsədini götürüb kəndin ayağına tərəf getməyə başladım, bu zaman dağlara çəkilmis ermənilər bizi atəşə tutdu. Məcbur olub yaxınlıqdakı çaya tullandım. Əlabbasın paltarını qarı, palçıqın içində olduğundan cəsədi daha da ağırlaşmışdı, aparmaq çətin idi.

Ziyad çayın کنارında ağacların iki böyük budaq kəsdi, kəmərlərimizlə ağacları üç yerdən bir-birinə bağlayaraq xərdə düzəldi. Əlabbasın cəsədini xəyəyə qoyub oradan çıxartdı. Onun cəsədini çox böyük çətinliklə güllə yağışı altında çıxardıq. Cəsədi yuyulanda məlum oldu ki, güllə Əlabbasın sağ qolunun altından girib, gedib ürəyini parçalayıb sinəsində qalmışdı. Məzarı da Ağdamdadır. Əlabbasın, Ağdamdakı şəhidlər xiyabanında...

Qeyd: Əməliyyat başlanmasında az qalmış Əlabbas axırını dəfə rəbitə ilə əlaqəyə çıxıb son məlumatını verib. Məlumatın sonunda da açıq mətnlə zarafatla qızlara bunu deyib: “Bərk acımsam...” Rəbitəçi qızlar Əlabbasın şəhid olandan sonra danışıqların stenoqramı yazılan jurnalda “Dağlıq məlumatı” sətirlərində boş qalan yerə SON sözünü əlavə etmişdilər. Qeyd belə alınmışdı: “Dağlıq SON məlumatı”.

Ölümündən sonra Əlabbas İ-

AQIL

14-cü yazı

göndərova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Qazançı döyüşü: başqa istiqamətdə baş verənər

Qazançı döyüşünün digər cənahlarda baş verənləri isə mənə kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, Xıdırli rotasının komandiri Elbrus Mustafayev, kəşfiyyatçılar Həsən Mehdiyev, Rafiq Kərimov və digər döyüşçü dostları danışdı.

Döyüş başlayanda kəşfiyyat dəstəsinin komandiri Əkbər dəstəsinin digər üzvləri – Mehdiyev Həsən, Kərimov Rafiq (Çantos) ilə Qazançının qəbiristanlığında sol tərəfə hərəkət etdilər. Amansız küçə döyüşündə ilk Həsən yaralandı. Ermənilər onu ayağından vurmışdu... Rafiq Həsəni bağrına basıb yuvarlanayuyurlarına döyüş meydanından çıxaranda Həsən ikinci dəfə ayağından güllə yarası aldı. Həmişə şən, hazırcavab olan Həsən bu dəfə də öz zərərətindən qalmadı. Onun yaralı halda erməniyə səslənməsi indi də keçmiş döyüşçülər arasında bir lətifə kimi danışılır.

“Aya, ay erməni!”

İkinci dəfə güllə yarası alan Həsən Rafiqə qayıdıb deyir ki, aya, sən canın bir dəqiqə dayan! Elə Rafiqin qollar üstündə güllə atılan tərəfə səslənir:

– Aya, ay erməni! Ay qurumsaq, nədi, gözün elə təkə mənə görüb? Ayı adam yoxdur burda atasan?!

Həsən döyüş meydanından çıxarılıb geri qaçıdan Rafiq qəfildən erməni ilə rastlaşır. Qarşılaşan kimi erməni Rafiqə atəş açır və vurur. Güllə Rafiqin sinəsinə sağ tərəfdən dəyir. Bu arada qeyd edim ki, ermənilər də bizim kimi sovet hərbi mündirində olduğundan bəzən döyüş meydanında qarşılaşanda onları səhv salırdı. Erməni onu vuranda Rafiq də ani olaraq elə bilib o, bizim əsgərlərindəndir. Və qayıdıb deyib:

– Ə, qardaş, nağayırırsan? Məni öldürmüşdü ki...

O, son anda anlayıb ki, bu ermənidir və dərhal da erməniyə vurub.

Erməni başından ölümcül yaralandı. Rafiq isə ani olaraq huşunu itirir və böyük bir ağacın budağı üstünə yığılır. Əkbər Rafiqi ağacın budağı üstündə yığılan görünüb, elə bilib yel-lənlir orada. Öz-özünə Rafiqin qarşısına deyib ki, bunun kefi-nə bax ey, burada qan su yerinə axır, bu da özü üçün yel-lənir. Yalnız Rafiqin ayağa durmaq istəməyən yerdən yığıldığını və onu qan apardığını görəndə anlayıb ki, o, yaralıdır. Əkbər Rafiqin yarasını sarıyarkən yerdə can üstə olan erməni yalvarıb deyib ki, onun da yarasını sarı-sarı, qoymasın ölməyə. Uşaqlar sonradan erməninin avtomatını yoxlayanda görüblər ki, avtomatın qoruyucusu tək-tək atıl-maya qoyulub, avtomatik rejim-də olsaymış, Rafiq də həlak olmuşdu.

Batalyonumuzun ilk könüllü tıbb bacısı Diləfruz da bu döyüşdə ağır yaralandı. Başqa bir istiqamətdə gedən döyüşdə Bağbanlar, ya da Saybalı kəndindən olan Əliyə – ona Alik deyirdilər – ilk tibbi yardım göstərəndə Diləfruz vurdular. Əlinin bir ayağı onsuza da axsa-yırdı, bu dəfə salamat ayağın-yaralanmışdı. Onun ayağının dizləri üstə alıb sarıyarkən güllə Diləfruzu dəymişdi. 20 il əvvəl aldığı o yarıdan hələ də özünə gələ bilməyib Diləfruz.

Digər cinahda isə Baratı vur-sadı, xıdırli Baratı. Elbrus da-nışır ki, Baratı bir erməni qadı-nın arxasında gizlənmis erməni-ni nunda açıq mətnlə zarafatla qız-lara bunu deyib: “Bərk acımsam...” Rəbitəçi qızlar Əlabbasın şəhid olandan sonra danışıqların stenoqramı yazılan jurnalda “Dağlıq məlumatı” sətirlərində boş qalan yerə SON sözünü əlavə etmişdilər. Qeyd belə alınmışdı: “Dağlıq SON məlumatı”.

Şıraslan Qazançının gircə-yində BRDM-də minaya düş-ərək həlak oldu...

Ağdamın Saybalı kəndində olan iki dost (həm də qohum idil-ər) Manafla Əyyub da bu dö-

yüşdə qəhrəmanlıqla şəhid ol-dular. Hər ikisi gözəl dam ustası idi, həmişə mənə deyirdilər ki, “Sənin Şıxbabalıdakı evi-yin da-mını özümüz vuraymız”. Çox tə-əssüf, na onlar salamat qaldı, nə də mənim Şıxbabalıdakı evim.

Digər şəhidimiz isə Məmməd müəllim oldu. Məmməd Bağbanlarda hərbi hazırlıq mü-əllimi işləyirdi. Bağbanlar rota-sının komandiri idi.

Maarifin ölümü və onun nakam sevgisi

Bu döyüşdə şəhid olan Maarif adlı dostumuzu xatırlayıram. Ağdamın Qiyaslı kəndindən idi Maarif və taborda xidmət edən “R” adlı bir qızla bir-birini se-virdilər. O qızın adını indi çək-mək istəmirəm. Ancaq Maariflə bir-birini çox sevirdilər. Həmin gün biz əməliyyata gedəndə o qız başdan-ayağa qara geyinmiş-di. Müğənni Nəzakət Teymurovanın bacısı Aida bizim taborda rabitədə işləyirdi. O da, digər qızlar da Maarifin sevgilisi qına-dılar ki, “sən niyə qara geyinmiş-sən, axı bu gün uşaqlar döyüşə gedir”.

Rəhmətlik Maarif hamıya “dayıoğlu”, “dayıqızı” deyərək müraciət edirdi. Qızların sevgilisi-nə irad tutmasını da zarafata sal-dı. Üzünü qıza tutub:

– Narahət olma, dayıqızı, in-sallah, sağ-salamat döyüşə ge-dim, gəlim, Novruz bayramında səni bu qızların təsəsinə qur-taracağam, – dedi.

Novruzda onların nişanı olmalı idi...

Qazançı döyüşündə Maarif həlak oldu. Səhv etmirsə, düz ağdamın vurmışdular Maarif. Sevgilisi döyüşdən qaçıdan ha-mının üstünə qaçıb Maarifi soru-şurdu. Elə bil üreyinə dammışdı ki, Maarif nəso olacaq. Şəhid-lərin hamısının üzü örtülü olsa da o Maarifin cənazəsini uzaq-dan tanıdı. Bist istəmədik ki, qız sevgilisinin cəsədini görsün. An-caq mümkün olmadı, o, Maarifin cəsədi aparılan xəyəyə tərəf qaç-dı. Onu tutmağa çalışdıq, xeyri olmadı, ölməzde çıxıb Maarifin cənazəsini qucaqladı. Bir neçə kişi onu saxlaya bilmirdik.

Maarifin şəhid olması, cənazə-sinin götürülməsi, sevgilinin reaksiyası çox dəhşətli idi... Bu-na ürək dözməzdi, amma dö-z-dük.

Həmin gün biz səkkiz oğul itirdik. Səkkiz oğul! Məmməd müəllimi (Ağdamın Bağbanlar kəndi), Manafı, Əyyubu (Ağdamın Saybalı kəndi), Hümbəti (Ağdamın Bağbanlar kəndi), Maarifi (Ağdamın Qiyaslı kəndi), Baratı (Ağdamın Xıdırli kəndi), Şıraslanı (Ağdamın cinli kəndi) və Əlabbas İsgəndərovu (Ağdamın Mollalar kəndi)...

Azərbaycanlı humanizmi, yoxsa xəyanət?

...Dörd tərəfdən kəndi müha-sirəyə alıb ev-ev təmizləyərək mühasirə halqasını daraldırdıq. Amma bizim gözləmədiyimiz halda azərbaycanlılar yəşayan Manik kəndi tərəfdəki mövqeyi-nin məntəqəsinə (Orada əsasən Manik kəndindən olan döyüşçülər ermə-nilərin çıxa biləcəyi yolları qoru-yurdular) ermənilərə koridor ver-rildi, təxminən 50 nəfərə yaxın erməni silahsız oradan qaçıb sağ-salamat qurtarmışdı. Sonradan bu xəyanəti batalyonda hamı bildi. Məsələnin maraqlı tərəfi ondan ibarət idi ki, ermənilərin başçısı olan Barxudanın həyat yoldaşı Manik kəndindən olan bir azər-baycanlı qadın idi. Hələ də bilmi-rəm, bunu azərbaycanlı humaniz-mi hesab edim, yoxsa xəyanət?

Bu döyüşdə çoxlu itkli verdi ermənilər, silah-sursatla bərgə 15 nəfər də əsir götürüldü. Əsir götürdüyümüz erməniləri, me-yitləri Xocalıda əsir düşmüş in-sanlarla dəyişdirdik. Əsir düş-ənlər arasında hələ sovet dönəmin-də ermənilərin separatçı mövqə-sədləri üçün vəsait toplayan giz-li təşkilatın – “Krunk”un fəalla-rından biri, həm Qazançının mü-dafiəsinə, həm də azərbaycanlı-lar yaşayan kəndlərə hücumları, qətləri həyata keçirən Arutun-yan Barxudada da var idi...

Gəncənin polis rəisi vəzifəsindən öz xahişi ilə azad edilib

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev tutduğu vəzifə-dən azad edilməsi xahişi ilə Daxili İşlər Nazirliyinə raportla müraciət edib: “Onun müraciətinə baxılıb və Rasim Musayev daxili işlər naziri, general-polkovnik Rami-l Usubovun müvafiq əmri ilə tutduğu vəzifədən azad edil-di. Rasim Musayev Daxili İşlər Nazirli-yinin Baş kadrlar idarə-sinin səncəminə gö-türüldü”.

Ermənilər atəşkən rejimini pozub

Erməni silahlı böl-mələri dönan və bu-gecə Cəbrayıl rayo-nunun Mehdi-li, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonu-nun ərazisindəki ad-sız yüksəkliklərdə yerləşən mövqelər-dən atəşkən rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata g-örə, düşmən cavab at-əşi ilə susdurulub.

Təkrarlanan tarix

VAHİD NAMİZƏD MƏSƏLƏSİNƏ GÖRƏ AXCP-MÜSAVAT ARASINDA YENİ MÜSTƏVİYƏ QƏDƏM QOYAN “TOP-TÜFƏNG SAVAŞI”

Seçkilər yaxınlaşdıqca partiya-lar, siyasi bloklar arasında gərginlik də yüksələn xətt üzrə inkişaf edir. Müxalif düşərgədə cəryan edən bu gərginlik Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat arası-də özünü daha qabarıq şəkildə göstərir. Bu iki partiya arasındakı qarşıdurma və ziddiyyətlər getdikcə daha da dərinləşir. Artıq sözügedən partiyaların fəalları bir-birlərinə qarşı apardıqları gözdənsalma kam-paniyası geniş vüsət alıb. Müxalifətin ən şanlı namizədi məsələsində partiya funksionerləri bir-birinə qəti güzəştə getmiş. Və hər kəs öz namizədini ən şanlı hesab edib. Bu mənada gedən mübarizə söz atışması intensivləşdirirək, ziddiyyətləri daha da dərinləşdirir. Bu günlərdə Ağ-cabədidə bir neçə müsavatçının AXCP-yə keçərək, Əli Kərimlinin mövqeyini İsa Qəmbərin mövqeyin-dən daha üstün tutduqlarını bəyan etmələri məsələni daha da pik nöqtəyə çəkdi. Bu halın “Azadlıq” qə-zeti tərəfindən geniş təbliğ olunma-sı da müəyyən məqamlardan xəbər verir. “Mediaforum” saytının sorğu-suna əsasən AXCP-nin namizədi müxalifətin ən şanlı namizədi bə-yan edildi və bu, AXCP fəalları tər-əfindən geniş təbliğ olunmaqdadır. Müsavatçılar isə hesab edirlər ki, bu sorğu Əli Kərimlinin sifarişli ilə təş-ki olunub və onun təbliği məqsədi güdür.

Bununla yanaşı “Azadlıq” qəze-tində və sosial şəbəkələrdə 12 yan-var aksiyası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmış AXCP üzvlərinin müsə-vatçılardan daha çox olduğu təbliğ edilir. AXCP və Müsavat funksio-nerləri davamlı şəkildə mətbuata açıqlamalar verərək bir-birlərini qərəzli kampaniya aparmaqda gü-nahlandırılır. Məhz bütün bunlar

heç də sıradan bir məqam kimi də-yərləndirilməməlidir. Əslində bütün bu məqamlar AXCP ilə Müsavat arasında dərin ziddiyyətlərin oldu-ğunu, onların bir-birinə qarşı kəskin mübarizə apardıqlarını açıq göstərir.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da mü-xalifətin prezident seçkilərinə vahid namizədlə getməsinə mümkün-süz hesab edir. Onun fikrincə, müxalifət-də yaranan birliklər daxili çəkişmə-lər səbəbindən nəticəsiz qalıb. O, AXCP ilə Müsavat arasındakı gərgin-liyi bunun bariz nümunəsi kimi qi-yimləndirir: “Baxın, indi müxalifətin İctimai Palata deyilən qurumun-da nələ baş verir. Orada sözlün hə-qiqi mənasında Müsavat ilə AXCP bir-birlərinə qarşı “silahın bütün növlərində atəş açırlar”. Hər zaman belə olub, bu gün də belədir, gələ-cəkdə də belə olacaq, çünki onlar arasındakı münasibətlərdə platfor-ma yoxdur, vahid istiqamət yoxdur, onların hər biri çalışır ki, o birisinin imkanlarından istifadə edib özünü daha qabağa apara bilsin. İctimai Pa-latanın qərarını gözləmədən İsa Qəmbərin öz namizədliyini irəli sürməsi AXCP tərəfindən top-tü-fənglə qarşılandı. Məhz İsa Qəmbə-rin tələsdiyini, İctimai Palata ilə ra-zılaşmadığını ortalığa ataraq İsa Qəmbəri bundan kəçindirmək və Əli Kərimlinin namizədliyinin vahid namizəd kimi qəbul edilməsi haq-qında xülyələr AXCP-ni Müsavata qarşı qaldırır”.

F.Ağamalı hesab edir ki, bu takti-kanın arxasında həm də belə bir ni-yət də dayanıb bilər ki, yaranmış si-tuasiyadan istifadə edərək AXCP bir tərəfdən iqtidarı, başqa bir tərəf-dən İsa Qəmbəri ittiham edərək ümumiyyətlə, seçkilərdə iştirak et-məsin. O, bunun da gözlənilən oldu-ğunu söyləyib: “İsa Qəmbərin də

qarşından gələn prezident seçkilərində imkanları ümidverici deyil, onun möhlubiyəti qaçılmazdır. Ona görə ki, aparılan müşahidələr birmənalı şəkildə belə bir faktı ortalığa qoyur ki, bütövlükdə müxalifətin sosial bazası 20 faizdən yuxarı deyil. Nə-zərə alsaq ki, müxalifət çoxqütblü-dür, deməli, həmin 20 faiz də onla-rın arasında bölünəcək, parçalana-caq”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mir-zəbəyli İctimai Palatada təmsil olu-nan siyasi partiyaları bir araya gət-irəcək məqsədlərin artıq olmadığını bildirib. Onun sözlərinə görə, bu siyasi təşkilatda təmsil olunan parti-yalar vahid namizəd məsələsinin mümkün olmadığını özləri də başa düşür: “Hər zaman radikal düşərgə-yə daxil olan şəxslər bütün əhəmi-yətli ideyaları və güclü adları mənimsəyərək özlərinin girovuna çevi-rirlər. Əslində bu qurum yaranışdan İctimai Palata deyil Siyasi Palata ad-lanmalı idi. Çünki ictimai dəyər o zaman hər hansı bir quruma veril-ə bilər ki, özünün mahiyyətində ictimai maraqları əks etdirsin. Bu qurumda isə siyasi maraqlar hər za-man ön plildədir. Hər şey öz adı ilə çağırılma daha yaxşı olar. Bir sö-zlə bu qurum öz missiyasını başa çat-dırır. Onların müzakirə mövzusu vahid namizəd məsələsi idi. Ancaq bunun mümkün-süzlüyünü artıq öz-ləri də anlayıblar. Çünki hər kəsin öz iddiası və maraqları var. Əslində bu prosesin mümkün-süzlüyü əvvəl-cədən bellidir. Bu insanlar hər za-man bir-birini aldatmağa öyrəncəli-dirlər. Əvvəlcə bir-birlərini aldadı-r, sonra isə iflasa uğrayırlar. Sonra yenidən birləşirlər və yenidən ayrılırlar. Bütün bunlar radikal düşərgə-də qeyri-adi hal sayılır”.

AQIL

“Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə

Azərbaycan – dini və milli tolerantlıq məkanı

XXI əsr qloballaşma və inteqrasiya prosesinin sürətlənməsi nəticəsində dünyanın geosiyasi arenasında əhəmiyyətli dəyişikliklərin baş verməsi ilə xarakterizə olunur. Qloballaşma şəraitində ümumbəşəri dəyər kimi müxtəlifliyin qorunması məqsədilə mədəniyyətlər və dinlər arasında dialoqun qurulması, tolerantlıq və dözümlülük ənənələrinin inkişafı olduqca vacibdir.

Tolerantlıq müxtəlif və zəngin dünya mədəniyyətinin, fərdiliyin təzahür tərzini və özünüifadə formasının qəbul edilməsi, doğru şəkildə anlaşılması və ona hörmət göstərilməsi deməkdir. Tolerantlıq – müxtəliflikdən doğan harmoniyadır. Bu yalnız mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Tolerantlıq – sülhün əldə edilməsinə mümkünləşdirən və müharibə mədəniyyətini sülh mədəniyyəti ilə əvəzləyən xeyri-xahlıqdır (16 noyabr 1995-ci ildə YUNESKO-nun Baş konfransının 5.61 Qətnaməsi ilə təsdiqlənmiş tolerantlıq prinsipləri Deklarasiyasına uyğun olaraq).

Azərbaycan müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal ölkədir. Möhkəm dayaqlara, zəngin ənənələrə, dərin tarixə və mənəvi köklərə malik olan tolerantlığı Azərbaycan xalqının və dövlətinin milli-mənəvi dəyəri hesab etmək olar. Bizim gücümüz – birlikdə, ölkəmizdəki sabitliyin möhkəmləndirilməsində, eləcə də dini və milli əmin-amanlığın təmin edilməsindədir.

Tarixən Azərbaycanı İslam, Zərdüştilik, Xristianlıq, İudaizm kimi müxtəlif dinlərin nümayəndələri yaşayış və fəaliyyət göstərmişlər. Hələ qədim zamanlarda Azərbaycan ərazisində mənəvi mədəniyyət bütövlüklə, atəspərəstlik və Tanrıçılığın sıx mövcud olması şəraitində inkişaf etmişdir. Eramızdan əvvəl I minillikdə yaradılmış Zərdüştiliyin dini-fəlsəfi sistemi və Avestanın təlimi həyatın mənasına unikal yanaşmasına görə alim və mütəfəkkirləri indiyədək təəccübləndirir. Abşeron yarımadasında tarixi və memarlıq abidəsi kimi qorunmuş atəspərəst məbədi – Ateşgah Azərbaycan xalqının mənəvi irsinin parlaq tarixi-mədəni ünsürlərindən sayılır.

Ölkəmizdə yüksək səviyyədə dözümlülük mühtəvinin formalaşmasında İslam dininin böyük rolu olmuşdur. Çünki azərbaycanlıların ənənəvi dini olan İslamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycanı bütün dövrlərdə müsəlmanlar öz inanclarına söykənərək digər dinlərin mənəblərinə növbəti qənaətlə yanaşmışlar. Hətta ibadət evləri tikməklə, etiqadlarına uyğun yaşamaq üçün onlara yardım göstərmişlər. XIX əsrin sonlarına yaxın Bakıda “Qıl- zıl kilsə” kimi tanınan “Aleksandr-Neviski” kilsəsinin inşası üçün toplanmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin parlaq səhifələrindən biridir.

Azərbaycan ərazisində Qafqazda ən qədim kilsə sayılan, xristian dünyasının ilk kilsələrindən biri Alban Apostol Kilsəsi təsis edilmişdir. Qafqaz Albaniyasında xristian icmaları hələ eramızın ilk əsrlərində meydana gəlmişdir. Həmçinin yerli alban kilsəsi ilə yanaşı XIX əsrdən etibarən ölkəmizdə xristianlığın digər qolları da yayılmışdır. Belə ki, Azərbaycanı işğal etdikdən sonra Rusiya imperiyasının regionda apardığı aktiv köçürmə siyasətinin tərkib hissəsi kimi rus, erməni, alman, polyak və digər xalqların nümayəndələrinin ölkəmizdə yerləşdirilməsi nəticəsində burada pravoslav, yevangelik-lüteran, katolik kilsələri yaradılmış və müxtəlif xristian məzhəbləri fəaliyyət göstərmişdir. XIX əsrdə və XX əsrin başlanğıcında Bakıda, rus qəsəbələrində, ölkənin müxtəlif bölgələrində pravoslav kilsələri və prixdolar təsis edilmişdir. 1896-1899-cu illərdə Bakıda alman yevangelik-lüteran kirkası, 1909-1911-ci ildə katolik kostyolu tikilmişdir.

Bəzi mənbələrə görə, İudaizmin Azərbaycanda inkişafı dağ yəhudilərinin erkən orta əsrlərdə bu ərazilərə köçməsi ilə bağlıdır. Avropa yəhudiləri – aşkenazilər isə XIX əsrdən başlayaraq miqrasiya prosesləri, ölkənin iqtisadi-sənaye inkişafı ilə bağlı Azərbaycana gəlmişlər. XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda Avropa və dağ yəhudilərinə məxsus sinagogaqlar tikilmişdir. Bütün bunların nəticəsi olaraq ölkəmizdə tarixən təşəkkül tapmış çoxkonfessiyalıqlığı və Azərbaycan xalqının özünəməxsus mədəniyyətinin formalaşmasına təsir göstərmiş müxtəlif dini dünyagörüşlərinin vahid cəmiyyətdə birgə inkişaf etməsinə mədəniyyətlərarası dialoqun mümkünliyini göstərən bariz nümunə kimi qəbul etmək olar.

Sovetlər Birliyinin dağılması nəticəsində Azərbaycan müstəqilliyi ilə yanaşı, dinlərin və sivilizasiyaların qovşağı kimi daşdığı tarixi misiyani da bərpa etmişdir. Bu mənada Sovet rejiminin süqutu təkcə müstəqilliyimizin bərpasını yox, həm də milli-mənəvi dəyərlərimizə münasibətdə yeni mərhələnin başlanğıcıdır. Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın vicdan azadlığına və azad dini seçməklə hüququna tam təminat verir. Eyni zamanda, 1992-ci ildə qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə mövcud olan dini icmalar arasında stabil dostluq əlaqələrinin və dini dözümlülüğün inkişafına imkan yaradır.

Bu gün Azərbaycan dünyada məscid, kilsə və sinagogaqun üçünün bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənəblərinin heç bir ayrı-seçkilik hali ilə qarşılaşmadıqları nadir ölkələrdən biridir. Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə növbəti Şərqudə, hətta bütün dünyada fəxrənlənmiş və bu gün də fəxrənlənəkdədir. Bu, həm də müntəzəmi dünyamın, xarici siyasətçilərin, diplomatların və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir. Təsədüfi deyildir ki, bütün regionda ilk dəfə 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi Azərbaycanda qeyd edilmiş və ümummilli liderimiz Heydər Əliyev 1999-cu ildə öz təşəbbüsü ilə bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüşmüşdür. O, bununla həm tolerantlıq prinsiplərinə münasibətini bir daha nümayiş etdirmiş, həm də gələcəkdə müntəzəmi bir ənənənin yaranmasına üçün zəmin hazırlamışdır.

Azərbaycan dövlətinin din siyasəti tarixi köklərə malik olan çoxkonfessiyalıqlığın qorunması üçün əlverişli şəraitin və dini icmalar arasında dialoqun yaradılmasına, ictimai problemlərin birgə həllinə yönəlmişdir. Bunun nəticəsində ki, Azərbaycan İslam dünyasında fərqli mədəniyyətlərin və dinlərin qovşağı funksiyasını bu gün də uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Roma katolik kilsəsinin başçısı P İohann Pavelin 2002-ci ildə Azərbaycana rəsmi səfərə gəlməsi bu tezisi sübut edən bariz nümunədir.

Ümummilli lider Heydər Əliyev tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisinə də xüsusi diqqət göstərmiş, bu işlərə mümkün olduğu qədər dövlət dəstəyini əsirgəməmişdir. Ölkəmizdə bu proses həm də onunla fərqlənir ki, tarixi-dini abidələrin bərpası dedikdə yalnız İslama deyil, digər dinlərə məxsus abidələr də nəzərdə tutulur. Heydər Əliyevin diqqət və qayğısı sayəsində Bibiheybət məscidziyərətəgah kompleksinin yenidən qurulması ilə yanaşı, Katolik kilsəsinin inşası, Rus-Pravoslav Baş Kafedral Kilsəsinin, Qafqaz Albaniyasının mədəni-tarixi irsi olan Kiş məbədinin əsaslı bərpası, Bakıda regionun ən böyük sinagogaqunun dindarların istifadəsinə verilməsi təkcə Azərbaycanda yox, onun sərhədlərindən konarda da böyük əks-səda doğurmuşdur.

Bu ənənənin davamı kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara, yəhudilərə müraciət edir, tolerantlıq mühtəvinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına dəstək verir. Prezidentin rəhbərliyi ilə böyük tarixə ma-

lik dini məbədlərimizin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illər ərzində Bibiheybət, Təzəpir, İçərişəhər Cümə, digər məscid və ziyarətəgahlarda əsaslı təmir-bərpa işləri aparılaraq, dindarların istifadəsinə verilməsi, Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı – tarixi yevangelik-lüteran kirkası binasının rekonstruksiyası Prezident İlham Əliyevin bu sahəyə həssas münasibətinin, diqqət və qayğısının nəticəsidir.

Ölkəmizdə dini abidələrin, müqəddəs məkanların yenidən qurulması, bərpa və təmir edilməsi ardıcıl və müntəzəmi xarakter daşıyır və dövlət səviyyəsində aparılır. Dövlət başçısının xüsusi sərəncamları əsasında Şamaxı şəhəri Cümə məscidində və Gəncə şəhəri İmamzadə ziyarətəgahında yenidənqurma və bərpa işlərinin aparılması, eyni zamanda “Ateşgah məbədi” Dövlət tarix-memarlıq qorğunun rekonstruksiyası və maddi-texniki təminatı bu fikrin öyanı təsdiqdir.

Yeni məscidlərin, ziyarətəgahların, xristian və İudaizm məbədlərinin tikintisi və bərpasında Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi qeyd edilməlidir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına, tariximədəni abidələrimizin bərpasına böyük önəm verir.

“Azərbaycan tolerantlıq ünvanıdır” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Daşkəsən şəhər məscidində, Xəzər rayonu Binə qəsəbəsində Möhsin Səlim və İmam Rzə məscidlərində, Mərdəkan qəsəbəsində Pirişah ziyarətəgahında, Buzovna qəsəbəsində Cümə məscidində, Gəncə şəhərində Şah Abbas və Həzrət Zeynəb məscidlərində, Cavad xan və Coməri Qəssab məqbərəsində, eləcə də Bakı şəhərindəki “Müqəddəs Məryəm” katolik kilsəsində yenidənqurma və bərpa işləri aparılmışdır.

Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətdən deyil, həm də sağlamlıq gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması qeyri-mümkündür.

Azərbaycan artıq beynəlxalq səviyyədə dinlərarası dialoqun mərkəzinə və təşkilatçısına çevrilir. Bu baxımdan ölkəmizin son illər dövlətdin münasibətlərinin tənzimlənməsinə və dinlərarası dialoqun təşkilinə həsr olunmuş nüfuzlu



beynəlxalq konfranslara ev sahibliyi etməsi təsədüfi deyildir. Təkcə onu demək kifayətdir ki, 3-4 aprel 2007-ci ildə Bakıda keçirilən “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük beynəlxalq konfransda dünyanın 20 ölkəsini təmsil edən din siyasətində məşğul olan rəsmi şəxslər, tanınmış dinşünaslar, politoloqlar, tarixçilər, diplomatlar, habelə beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Eyni zamanda, 26-27 aprel 2010-cu ildə Bakıda təşkil edilmiş Dünya Dini Liderlərinin ikinci sammiti təkcə regionda deyil, bütün dünyada dünya miqyasında dinlərarası dialoqun və əməkdaşlığın reallaşması baxımından əhəmiyyətli rol oynamışdır. Sammitdə dünya miqyasında tanınmış nüfuzlu din xadimləri başçılığında sağlamlıq gələcəyi naminə dinlərin üzərində düşən böyük missiya barədə geniş fikir mübadiləsi aparılmış, əməkdaşlıq və birgə fəaliyyət haqqında önəmli qərarlar qəbul edilmişdir.

O da qeyd edilməlidir ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələri dövlət səviyyəsində davam etdirilir və zaman keçdikcə bu ənənələr yeni keyfiyyətlərlə zənginləşir.

Şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi din siyasəti nəticəsində qorunub saxlanılmış və inkişaf etdirilmiş tolerantlıq mühtəvi və bərpa edilmiş tarixi-dini abidələrimiz dövlətimizin dünya mədəniyyətinə ən böyük töhfəsi, gələcək nəsillər üçün ən dəyərli mirasıdır.

G.MUSAYEVA

Sahifədəki materiallar Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi üzrə çap olunub

Vergilər Nazirliyi ötən ilin hesabatını açıqladı

Dünya Vergilər Nazirliyində 2012-ci ilin yekunları və 2013-cü ildə görüləcək işlər, eləcə də Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirilib. 2012-ci ildə Vergilər Nazirliyinin fəaliyyətinin yekunları ilə bağlı məlumat verən nazirinin 1-ci müavini Natiq Əmirov bildirdi ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin tərkib hissəsi olan ədalətli vergi sistemi özünün fizikal funksiyasını yerinə yetirməyə bərabər, işgüzar fəaliyyəti də təşviq etməkdədir: “Belə ki, dövlət büdcəsinin icrası baxımından 2012-ci il uğurlu il hesab etmək olar. Ötən ildə dövlət büdcəsinin proqnozu 17 mlrd. 38 mln. manat təşkil etməklə, proqnoz 101,4 faiz icra olunaraq 17 mlrd. 281,6 mln. vəsait dövlət büdcəsinə səfərbər edilib. Nazirliyin ötən il ödənilən dövlət büdcəsinə 6 mlrd. 25 mln. 400 min manat vergi toplanaraq, proqnoz 101,9 faiz icra olunub, 2011-ci ilə nisbətən 10,1 faiz və yaxud 553,4 milyon manat artıq vəsait dövlət büdcəsinə səfərbər olunub. Qeyri-neft-qaz sektoru üzrə proqnozu 100,2 faiz əməl edilib, 3 mlrd. 286,5 mln. manat vəsait səfərbər olunub ki, bu da 2011-ci ilə müqayisədə 14,5 faiz və yaxud 415,7 mln. manat təşkil edir. Hesabat dövrü ərzində toplanan vergilərdən 4 mlrd. 330,2 mln. manatı və ya 71,9 faizi qeyri-dövlət sektoruna aid edilməklə 2011-ci ilə müqayisədə 13,4 faiz və yaxud 512,6 mln. manat çox təşkil edib”.



N.Əmirov qeyd edib ki, 2012-ci il ərzində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən nəzarət

müş işçi sayı 3,2-yə bərabər olub: “Əlavə əmək müqaviləsi bağlanması təmin edilməsi vergi ödəyiciləri barədə təqdim edilmiş məlumatlara əsasən fəaliyyət dairələri üzrə ən çox rəsmiləşdirmə pörəkəndə ticarət sahəsi üzrə həyata keçirilib. Burada işçi sayı artırılmış vergi ödəyicilərinin sayı 23 min nəfər, bağlanmış müqavilələrin sayı isə 40789 nəfər təşkil edib. Ümumilikdə respublika üzrə 2012-ci ilin sentyabr ayının əhatə edən 1 mln. 484 min 451 nəfər işçi sayı barədə göstəricilər vergi ödəyicilərinin təqdim etdiyi bəyannamələrdə öz əksini tapıb. Bu göstərici də may ayı ilə müqayisədə 15,3 faiz artım və ya 197056 nəfər çox deməkdir. Eləcə də ötən il ərzində 859 məhdud məsuliyyətli cəmiyyət elektron qaydada qeydiyyat alıb. 2012-ci ilin sonuna yaxın yoxlama başa çatıb. Bildiriyiniz kimi, vergi yoxlaması ödəyicinin son 3 illik fəaliyyətini əhatə edir, bu fəaliyyət

“Kinematograflar İttifaqına qarşı vergidən yayınmayla bağlı cinayət işinin açılmasında hər hansı qərəz yoxdur”

“Azərbaycan Kinematograflar İttifaqında aparılan vergi yoxlamalarının nəticəsi olaraq ittifaqın rəhbərliyi özü də vergidən yayınma hallarının mövcud olduğunu etiraf edib”. Bu sözləri vergilər nazirinin birinci müavini Natiq Əmirov dünən keçirdiyi mətbuat konfransında bildirdi. Onun sözlərinə görə, Kinematograflar İttifaqında növbədənəkar deyil, qanuna uyğun şəkildə növbəti yoxlama aparılıb: “Yoxlamadan 15 gün əvvəl onlara bildiriş göndərilib və təklif olunub ki, bütün sənədlərinizi qaydaya salın, 15 gündən sonra gəlib yoxlama aparacağıq. Bu, 2012-ci ilin ortalarında olub. 2012-ci ilin sonuna yaxın yoxlama başa çatıb. Bildiriyiniz kimi, vergi yoxlaması ödəyicinin son 3 illik fəaliyyətini əhatə edir, bu fəaliyyət

yət də 2009-2012-ci il əhatə edir. Çünki biz vergi ödəyicilərində hər il yoxlama aparırıq”. N.Əmirov bildirdi ki, ittifaqda yoxlama çox işgüzar şəraitdə aparılıb və yoxlama prosesində vergi ödəyicisi vergi orqanlarına hər hansı şikayət və narazılıq bildirməyib, üstəlik ittifaqın rəhbərliyi özü də vergidən yayınma faktını təsdiqləyib: “Yoxlama bitəndən sonra vergilərin yayındırılması faktı aşkar edilib və onlar da rəsmi vergi orqanlarına müraciət ediblər ki, biz bu yayınınmənəvi həqiqətdən olduğunu etiraf edirik və söz veririk ki, bu vergiləri ödəyəcəyik. Amma qanunvericiliyə əsasən, vergi ödəyicisini vəd etmək təbii ki, insanı məsuliyyətdən azad etmir. Buna görə də yoxlamamızın nəticəsi olaraq materiallar Vergi ci-



na yetərli ibtidai araşdırma departamentinə göndərilib. 2012-ci ildə bu departamentdə Kinematograflar İttifaqının vəzifəli şəxslərə direktor vəzifəsinə tutan Əfəndiyeva Lələ Şamil qızına qarşı Cinayət Məcəlləsinin 179,3.2-ci

maddəsi ilə ittiham elan edilib. Cinayət işinin başlanmasına səbəb bəzi ödənilməmiş rəsmiləşdirilmiş ödəmə əməliyyatlarının qanunvericiliyə uyğun aparılmaması və belli məbləğlərin mənimlənməməsidir”. Nazir müavini bildirdi ki, hazırda istintaq davam edir və bu iş adı qaydada-hər bir sahibkarla aparılan kimi aparılır, qanundanəkar və ya hər hansı qərəzli bir iş yoxdur, o da belədir: “Bu məsələni siyasələşdirmək və ya bizi siyasətə çəkmək istəyirlərsə, bu, yanlış yoldur. Azərbaycan Kinematograflar İttifaqına qarşı vergidən yayınma ilə əlaqədar cinayət işinin açılmasında hər hansı qərəz yoxdur. Bu, sifir vergidən yayınma faktı ilə bağlıdır”.

BƏXTİYAR

“Azərsu” əməkdaşlarına sertifikatlar verilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində görülmüş işlər barədə məlumat verən Q.Hüseynov ötən il 477 əməkdaşın müxtəlif sahələr üzrə təlim-tədris proseslərində iştirak etdiyini bildirdi: “Bu sahədə Türkiyənin TeknoYapı şirkəti ilə əməkdaşlıq çərçivəsində İstanbul şəhərində təşkil edilmiş təlim kurslarına iştirak etmiş 80 mütəxəssisi təlimləri uğurla başa vurub. Dünən “Azərsu” ASC-də təlim iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirilib.

Tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkədə gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulayıb. ASC sədri ölkədə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində məlumat verərək işçilərin keyfiyyətli icrasını təmin etmək məqsədi ilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb.




günü qeyd edib: “Gənc olmalarına baxmayaraq, iştirakçıların təlim prosesində yeni texnologiyalar və qabaqcıl təcrübələrin öyrənilməsinə böyük həvəs və maraq göstərdiklərinin şahidi oldum. Ümid edirik ki, iştirakçıları təlimlərdə qazandıqları təcrübəni gələcək fəaliyyətlərində uğurla tətbiq edəcək”.

Türkiyənin TeknoYapı şirkətinin idarə heyətinin üzvü Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə olunduğunu bildirdi: “Tədris prosesində mütə-

xəssislərin böyük marağının şahidi oldum. İştirakçılara Türkiyənin su və kanalizasiya infrastrukturuna barədə ətraflı məlumat verildik və onların istehsalat sahələrinə ekskursiyalarına təşkil etdik. Təlimlər müxtəlif sahələr üzrə keçirilsə də biz kadrların hərtərəfli bilgi əldə etməsi üçün su təchizatı və kanalizasiya infrastrukturunun bütün in-cəlikləri barədə məlumat verdik”.

BƏXTİYAR



Abdülhəmid AVSAR

TRT-nin Azərbaycan Təmsilçiliyinə təyin olunduğu ilk günlər idi və Tanıtma Müşaviri Fəthi Gedikli bəy ilə bir Azərbaycan ziyalısını ziyarət etməyə qərar verdik. Təklif Fəthi bəydən gəlmişdi mən də məmnuniyyətlə qəbul etdim. Doğrusu, ziyarət edəcəyimiz insanla o zamana qədər heç üz-üzə gəlməmişdim. İmzasına yalnız Bakıya gəldiyim gündən bəri yaxından izlədiyim Azərbaycan mətbuatından bələd idim.

Yazılarında, ara-sıra, gileylə qarışq olsa da, dərin bir Türkiyə sevgisi sezişirdi. Daha doğrusu, sezişirdi, aşkarca özünü göstərirdi. Görüş vaxtını Fəthi hocam nizamladı. Tam vaxtında Azərbaycan Yazıçılar Birliyində onunla görüşdük. Bu sadəcə tanışlıq idi. Bu insan kimdir deyər maraqlanmışdım və tanımaq istəmişdim. Ancaq tanış olduqdan sonra bir ziyalı, yazar, sair və jurnalist portretinin yanında ürəkdan danışan, içi-çöli bir olan, səmimi bir insan görmüşdüm qarşımda.

Və o gündən sonra ona həmişə dərin sevgi və hörmət duydu və içimdən gələrkən "hocam" deyər xitab etməyə başladım. Daha sonra, çəkiliş üçün bütün öz hazırlıqlarımı tamamladığım, ancaq nümayəndəliyə prodüser olaraq yeni təyin olunan bir dostla təqdim etdiyim "Azərbaycan Portretləri" adlı sənədli verilişdə, həyatımı çəkməyi düşündüyüm insanların arasında ilk ağlıma gələnlərdən biri oldu.

Azərbaycanda işlədiyim müddətdə mənə belə dərin iz buraxan həmin insan Təvfiq Abdindən başqa deyil (Təvfiq Abdinin adı Azərbaycanda "Tofiq" olaraq yazılma da mənə kitablarını "Təvfiq" olaraq imzaladığı üçün bu şəkildə müraciətə tövqif etdim).

Təvfiq Abdin 1941-ci ildə Azərbaycanın şimalındakı Türkiyənin düşüncə həyatı da çox dərin izlər buraxan, Türkiyədə türkfilmlərinin oyanmasında başlıca rol oynayan ziyalılarından olan Əli bəy Hüseynzadənin (Turan) məmləkəti olan Səlyan şəhəridə dünyaya gəlir. Babaları Ədəbdən Səlyana köç etmişlər. Özündən əvvəlki iki qardaş vətəf etdiyi üçün səkkiz uşaqlı ailənin ən böyüyü sayar özünü. Orta təhsilini tamamladıqdan sonra, əs-

"TOFIQ ABİ"

lində jurnalistika sahəsində təhsil almaq niyyətindəyərkən, Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr yazıçılığı fakültəsinə qəbul olunur. Buradan 1968-ci ildə məzun olduqdan sonra, həmin il, "Qobustan" adlı sənət toplusunun teatr, kino və musiqi hissəsinin məsuliyyətini boynuna götürür. Azərbaycan mədəniyyəti və sənət həyatında əhəmiyyətli bir yeri olan Anarın redaktorluğu ilə nəşr olunan "Qobustan" jurnalından danışırkən Təvfiq Abdin əsl yazıçılıq peşəsini burada öyrəndiyini söyləyər. Həqiqətən burda qələminə olduqca inkişaf etdirə bilməyi tapar. Jurnalda şöbə müdiri vəzifəsində çalışmaq yanaşı, Azərbaycan kinosu, teatr və musiqisi haqqında da yazılar yazar.

Türkiyə haqqında ilk yazılarını da elə burada qələmə alar və jurnalda Türk sənətçilərini təbliğ edən yazılar nəşr etdirir. O illərdə Sovet hakimiyyəti bünyəsindəki türk dünyasına maraq duyduğuna da, bir dostuna 1970-ci ildə, Çingiz Aytmatovun "Ağ Gəmi" adlı əsərini tövsiyə etməsindən anlaşıq. Təvfiq Abdin yazı yazmağa çox gənc yaşlarında başlamışdı əslində. Bir çobandan bəhs edən ilk yazısını qələmə aldığı zaman 13 yaşı vardı. Və o gündən başlayaraq bu günə qədər davam edər yazıçılıq həyatı. Bu uzun zaman çərçivəsində Azərbaycan Sovet Ensiklopediyasında müsahiblik, "Qobustan" jurnalında şöbə müdiri və katibliki, "Ulduz" jurnalında yazıçılıq, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində dövlət teatrlarında baş məsləhətçi, "Mədəniyyət" qəzeti və Azərbaycan Bədi Tərcümələr və Ədəbi Əlaqələr Mərkəzinin nəşr etdiyi "Xəzər" jurnalında nəşr idarəçisi köməkçisi vəzifələrində çalışır. Hal-hazırda fəal olaraq yazılarına davam etməkdədir. "525-ci qəzet" və "Ədalət" kimi gündəlik qəzetlər olmaqla yanaşı Azərbaycanın bir çox qəzet və jurnalında məqalələri nəşr olunmaqdadır.

İlk şeirini də 1957-ci ildə qələmə alır Təvfiq Abdin. Hər nə qədər bu şeiri əsərləri arasında görməyə də, həyatının ən maraqlı əsərlərindən biri olma xüsusiyyətinə malikdir.

Bu şeiri yuxusunda görən şair heç bir yerinə toxunmadan, yuxusunda gördüyü şəkildə qələmə alaraq dövrü mətbuatda nəşr etdirir. Özü, hər nə qədər bu yazdığını "şair" olaraq xarakterizə etməyin mümkün olmadığını dilə gətirsə də, bu maraqlı hadisə onun şeir həyatının başlanğıcı olur və şair Təvfiq Abdini ortaya çıxardır. Abdinin ilk kitabı isə 1969-cu ildə nəşr olunur. "Etüd" adlı bu kitab, arşında ki-təbiri və mövzusu müharibəsinə qatılan azərbaycanlı sənət adamlarıdır. İlk şeir kitabı "Nəğməli gəcə-



lər" i də 1972-ci ildə nəşr ediləcək və günümüzdə qədər davam edən bir çox yeni əsərləri təqib edəcəkdir.

Təvfiq Abdinin nəsrinin, öz ifadəsi ilə desək "proza" lərinin mövzularını üç ana qrupda yığmaq olar. Birincisi mövzusu Türkiyə ədəbiyyatı olan, türk ədəbi həyatını, yazıçıları, şairlərini, jurnalist və sənət adamlarını Azərbaycanda tanıtmaq istiqamətindədir. Yazıları, ikinci Bircisi Azərbaycan ədəbiyyatı və sənəti haqqında olub yazıları və nəhayət öz mübahisələrini və işlərini əhatə edən yazılar. Şeirlərin isə sərbəst vəzində qələmə almışdır. Təbii təsvirindən ictimai mövzulara, fərdi həssaslıqlardan sitəmlərə qədər müxtəlif mövzularda duyğularını dilə gətirir bu şeirlərində. Fikrət Qocanın ifadəsiylə desək, o "bir azadlıq şairidir" eyni zamanda.

Təvfiq Abdinin Azərbaycanda Türkiyə haqqında ən çox yazı yazan insanlardan birincisi olduğunu demək olar. Türkiyəyə ilk səfəri 1989-cu ildə təsadüf edir. Sovet hakimiyyətinin dağılması bir zamanda, fərqli millətlərdən ibarət olan insanlarla etdiyi bu gəzinti, onun Türkiyə ilə əlaqədar ilk canlı təəssürlərinin meydana gəlməsində əhəmiyyətli rol oynayıb. Ardından Azərbaycanın yenidən müstəqilliyini əldə etməsindən sonra 1993-cü ildə həyat yoldaşının İstanbul Baş konsulluğunda vəzifəyə təyin edilməsi ilə həyatında yeni bir dövr başlayır. Həyat yoldaşı və uşaqları ilə İstanbula yerləşir.

Uşaqlığından bəri davam etdirirdi yazıçılığına burada da ara vermir. "Orta Doğu" və "Yeni Asiya" qəzetlərində bir çox yazısı nəşr olunur. Türkiyədə yaşayan azərbaycanlıların həyat hekayələrini arasdır, siyasi, ictimai mədəni mövzularda yazılar yazar. Bu vaxt ədəbiyyat dünyasını da yaxından tanıyır. Nə var ki, 1993-2001-ci illər arasında ki bu səkkiz illik zaman kəsiyi onda fərqli bir Türkiyə təəssürü meydana gətirir çıxar-

dar. "Biri var Türkiyədə yaşamaq, biri də var orda olmaq. Mən Türkiyədə keçirdiyim günləri yaşamaq adlandırılmaz. Mən sadəcə, orda olmuşam. Mən Türkiyədən gözəl xatirələrlə ayrılmışam" deyər tərif edər xatirələrindəki o günləri. Əslində bu əhval-ruhiyyə, ta XIX əsrdən etibarən türklüyün mərkəzi hesab etdikləri Türkiyəyə gəlib, bu ölkənin əslində xaricdə xəyal ediləndən fərqli həqiqətləri olduğunu görən bir çox xarici türk ziyalısının yaşadığı xəyal qırıqlıqlarının bir yenisində başqası deyil. Və səkkiz ilin sonunda "Gözlerimi yumub, bir məhəmmi dinləyib ayrılıram İstanbul" sətirləri ilə Türkiyədən ayrılır və Bakıya qayıdır. Amma bütün yaşadığına baxmayaraq içindəki İstanbul eşqi sönməz. Hələ də dünya şəhərləri içərisində ən sevdiyi şəhər İstanbuldur onun üçün.

Azərbaycana qayıtdıqdan sonra, Türkiyə ilə bağlı yazılarda davam etməsi, Türkiyədəki yazılarının bir qismini yığdığı kitabına "Ah İstanbul... İstanbul..." adını verməsi, onun sitəminin "sevgiliyi" olduğunu açıqca göstərir. Yəni o, Azərbaycan ədəbi mühitində, "abi" olaraq tanınar. Azərbaycan türkcəsində "böyük qardaş" deyilməsi ilə yanaşı, ona həm də, danışma dilindəki sözləriylə "abi" olaraq xitab edilməsi Türkiyəyə olan sevgisinin davam etdirməsinin bir təzahürüdür başqa bir şey deyil, əlbəttə.

Evli və iki uşaq atası olan Təvfiq Abdin Azərbaycanın ən yaradıcı qələm müxəssislərindən biridir. Bu günə qədər qələmə aldığı sayız məqalə araşdırma və şeirlərlə yanaşı "Etüd" (1969), "Nəğməli gəcələr" (1972), "Ata Sevgisi" (şeirlər-1978), "Bəlkə bir də görüşdük" (qəzet yazıları-1984), "Günlər Bəşirsiz keçir" (1986), "Sahilsiz dünya (şeirlər-1986)", "Şəhərimiz ayaq açır (şeirlər-1991)", "Şeirlər (üç cild-2001)", "Ah İstanbul... İstanbul..." (2004), "Proza (2006)", "Əsrar Dədədən Orxan Arasadek (2008)", "Poeziya (2009)" və "Dövlət çevrilişi (2010)" adlı 13 nəşr olunmuş kitabı var.

Tofiq Abdin bu günə qədər qələmə sadiq qalaraq həyata özünə gətirib və bu gün də göstərməkdədir. Hər vaxt dost canlı, səmimi bir insandır. Dili nə söylərsə söyləsin, Təvfiq Abdinin yanından ayrıldıqdan sonra, insanın içində oyanan duyğu "nikbinlik"dir. Ümid və işıqlıdır.

Həyatından bəzi sətirləri qələmə almağa çalışdığımız bu yazını ona müraciət edərkən bitirmək istəyirəm. "Təvfiq hocam! Bunu bilin ki, Türkiyəyə sevginiz qarşılıqsız qalmadı. Sizi sevmə bir çox dostunuz var Türkiyədə.

Unutmayın, siz bizim də Təvfiq Abimizsiniz!

"Dolu" bu dəfə "Amirani" də

Tbilisidəki "Amirani" kinoteatrında yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmiş "Dolu" filmi nümayiş etdirilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən qəzetimizə verilən məlumatla görə, filmin yaradıcı heyəti əvvəlcə ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib. Sonra 9 Aprel Tbilisi faciəsi şəhidlərinin abidəsi önünə əklil qoyulub.

Azərbaycan və Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqlik sükutla yad edildikdən sonra film nümayiş etdirilib. Filmin sənari müəllifi Aqil Abbas deyib ki, Tbilisidə "Dolu" filminin təqdimatı Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Gürcüstan Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının təşəbbüsü, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin maliyyə dəstəyi ilə baş tutub: "Filmin Gürcüstanda göstərilməsi çox xoşdur, onun gürcü dilinə tərcümə olunması isə gürcü tamaşaçıların bu ekran əsərini daha yaxşı anlamasına gözəl şərait yaradır. Məncə filmin yaradıcı kollekti-

vi məqsədinə nail olub. Belə ki, biz filmdə məğlub olmadığımızı, ağır itkilər versək də çökmədiyimizi və mütləq öz torpaqlarımıza qayıdıb Qarabağı azad edəcəyimizi nümayiş etdirə bilmişik. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, nəyin bəhasına olursa-olsun, torpaqlarımızı işğaldan azad edəcəyik". A.Abbas filmin qələbəyə inam yaratdığı, vətənpərvərlik hissələri aşıladığını qeyd edərək Azərbaycan ilə eyni taleli, Abxaziya və Cənubi Osetiyaya itirmiş Gürcüstan üçün də maraqlı olacağına əminliyini ifadə edib. Quruluşçu-rejissor Elxan Cəfərov filmə xalqımızın göstərdiyi qəhrəmanlıq ön plana çəkilib: "Müharibə haqqında film çəkmək texniki, mənəvi, psixoloji baxımdan çətindir. Zəmin-cə bizim filmə yaradıcı qrup istəyinə nail olub".

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Qarabağ müharibəsinə həsr olunmuş "Dolu" filminin mövzusunun gürcü ictimaiyyətinə də yaxın olduğunu onun böyük maraqla izləndiyini və tamaşaçılar tərəfindən rəğ-

bətə qarşılandığını qeyd edib. A.Hüseyn azadlıq uğrunda mübarizəyə qalxmış xalq faciələri mürəz qoyanların haqlı cəzalarını alacaqlarına əmin olduğunu bildirib və ümummilli lider Heydər Əliyevin Azərbaycana yenidən hakimiyyətə qayıdışı ilə dünya ictimaiyyətinə Azərbaycan haqqıqlarının çatdırılması işində böyük irəliləyişə nail olduğunu deyib.

Reinteqrasiya məsələləri üzrə Gürcüstanın dövlət naziri Pata Zakareyisvili filmin qəhrəmanlıq, maddi nümunəsi olduğunu qeyd edib. Gürcüstan parlamentinin deputatı, akademik Demur Başaleidvili bildirib ki, "Dolu" filmi çox cəsarətlə çəkilib və finalı da çox yaxşıdır: "Yaradıcı heyəti təbrik edirəm və belə bir aktual mövzuya müraciət etdiklərinə görə onları alqışlayıram. Deputat deyirdi ki, bu, əsl qələbədir, özü də yalnız yaradıcı kollektivin deyil, bütün Azərbaycan xalqının qələbəsidir".

Qeyd edək ki, bu, filmin Azərbaycanda və xarici ölkələrdə 30-cu təqdimatdır.

S.MÜRƏTQIZI

"Azərbaycan xalqının mənəvi həyatı və maddi mədəniyyətinin yaradılmasında rolu" işiq üzü görüb

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının nəzlərində dünyasını vaxtsız dəyişmiş tədqiqatçı Tamilla İbrahimovanın kitabı xüsusi yer tutur. Belə ki, bu yaxınlarda rus dilində işiq üzü görmüş "Azərbaycan xalqının mənəvi həyatı və maddi mədəniyyətinin yaradılmasında rolu" adlı kitabda Zərdüştliyin yaranma və yayılma arealları, zərdüştliyi dini-fəlsəfi cərəyan kimi tədqiq etməyə imkan verən tarixi mənbələr, ilk Sasaniilər dövründə "Avesta" di-

ni kitabının rəsmən qəbul olunması problemləri araşdırılır.

Muzeyin fondlarında qorunan qəşar üzərindəki şəkildə "Avesta" süjetləri təsvir olunur. T.İbrahimova bu kəsirləri təhlil edib, onlar üzərində olan süjetləri ətraflı təsvir edib. Burada həmçinin şair Firdosinin "Şahname" əsərində qədim Azərbaycan dövləti Atropatəninin müqəddəs oğullarının təsvir olunması məsələsinə baxılır. Tədqiqatçı orta əsr bədi janrlarında axi-


ret dünyasını təsvir etməsinə iştirak edir. Kitabda həmçinin Şərq poeziyası süjetlərinin Azərbaycanın təbii-şənət nümunələrində əksi, Təbriz miniatür məktəbinin orta əsr portret janrına təsiri, Bəndəvan II arxeoloji abidəsindən aşkarlanmış şüşə əşyalar, muzeyin kolleksiyasında qorunan XVI-XVII əsr İran çini qabları, muzeyin müvafiq şöbələrində 30-60-cü illərdəki fəaliyyəti ilə bağlı materialları öz əksini tapıb.

S.MÜRƏTQIZI

Elvin Bakiroğlu yeni kitabını təqdim edib

"NƏ SUSSAN, MƏNƏ XOŞDU" KİTABI GƏNC ŞAİRİN CİDDİ YARADICILIQ UĞURU KİMİ DƏYƏRLƏNDİRİLİB

Azərbaycan Yazıçılar Birliyinin "Nəvatan" klubunda gənc şair Elvin Bakiroğlunun "Nə sussan, mənə xoşdu" kitabının imza günü keçirilib. Kitab gənc şairin son illərdə yazdığı şeirləri ilə yanaşı ilk kitabından seçmələr də daxil edilib. Tədbirdə çıxış edən tədqiqçi Əsəd Cahangir deyib: "Mən Elvin Bakiroğlunun özünü tanınamamış sözünü tanıyıram. Bir neçə il öncə Mədəniyyət Nazirliyinin keçirdiyi şeir yarışmasında münəvver heyətindən üzvü idim. Müsahibəyə qatılmış qırxdan artırıq yarışmacının arasında bir imza diqqətimə çəkdi. Hiss etdim ki, tanımadığım bu gənc şeir yazan yox, şairdir. Və onun yarımada birincilik qazanması xatirəndə ömrümdə bəlkə də birinci dəfə fənd işlətdim. Şairə maksimum, şeir yazanlara isə minimum bal verdim. Müsahibənin nəticələri gözlədiyim kimi də oldu. Sonra Elvinlə şəxsən tanış olduq. Mən onun "iki ürəkli adam" kitabını oxudum, onun yaradıcılığı ilə yaxından tanış oldum. Birincisi fərqli olaraq, Elvinin ikinci şeirlər kitabı göstərir ki, artıq söz Elvini yox, Elvin sözü idarə etməyə başlayır. Və şeirlərin hər birində forma yeniliyi cəhdli, sözlü, mənəvi incələməyə cəbası var. Lakin Elvin yeniliyi cəhdli ilə bərabər, milli poeziya ənənələrindən də uzaq deyil. Onun şeirlərinin əksəriyyəti sevgi mövzusunda olsa da, oxu-



sab edirəm ki, ikinci kitabdakı şeirlərdə artıq Elvin sözlə hakimi kəsilib və sözlə daha diqqətlə yanaşmağa cəhd göstərib. Bu da çox uğurlu alınıb. Mən dəfələrlə Elvinin şeirləri haqqında fikirlərini, istər şəfahi olaraq, istərsə də "facebook adamları"ndan biri kimi status şərhində yazmışam. Onun şeirlərində ənənəvi poeziyanın yenilməmiş duyulur. Məsələn, mənə, kitaba daxil edilmiş "Bu gecə" onun uğurlu şeirlərindədir. Bir cəhətə də qeyd etməli istəyirəm ki, Elvinin şeirləri yaşca böyüdükcə, onun kitabına ön söz yazanlar da böyüyür. Yadımdadır ilk kitabına ön sözü Qismət yazmışdı, indiki isə artıq tanınmış tədqiqçi Əsəd Cahangir yazıb. Mən Elvini təbrik edirəm və xüsusi bir minnətdarlığım da var ki, mənə həsr etdiyi bir şeirində də bu kitabda yer verib".

Tanınmış yazıçılardan Elçin Hüseynbəyli, Şərif Ağayar, Mahirə Abdulla, şairin gənc qələm dostlarından Kəramət Böyükçöl, Anar Amin, Qılıman İkin, Ramil Əhməd, Emin Piri də kitab haqqında fikirlərini bölüşüb, Elvinin yaradıcılığına münasibət bildiriblər.

Sonda çıxış edən Elvin Bakiroğlu kitabın ərsəyə gəlməsində və tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib, kitablarını oxucular üçün imzalayıb.

GÜNEL

"Çoxlarının sevdiyi dil..." haqqında maraqlı vəsait

İNGİLİS DİLÇİSİ SIMEON POTTERİN "DİLİMİZ" KİTABININ TƏRCÜMƏSİ HAQQINDA QEYDLƏR

Qədim ingilis dili necə formalaşmış? Bu dil hansı inkişaf mərhələlərini keçib? Əsrlər boyu işlənən bu dildə indiyədək hansı dəyişikliklər baş verib?

İndi ingilis dilinin ölkəmizdə də geniş öyrənilməsinə nəzər alsaq, bu sualların aktuallığını anlamaq çətin olmaz. İngilis dili, bu dilin tarixi və keçirdiyi inkişaf yolu haqqında bütün bu və digər sualları cavabı tanınmış ingilis dilçisi Simeon Potterin "Dilimiz" ("Our Language") kitabında verilib. Bu yaxınlarda Azərbaycan oxucusuna Azərbaycan dilində təqdim olunan bu kitab "çoxlarının sevdiyi və çox az insanın ondan necə istifadə etməyi bildiyi dil haqqındadır" (R.V.Çəmpən)...

Müəllif dil tarixinin araşdırılmasına qədim ingilis dilinin yaranması və formalaşması tarixinin təhlilindən başlayır. "Qədim ingilis dili" adlı ilk fəsilə V və VI əsrlərdə müxtəlif millətlərin (yutların, saksonların, anqların) adada məskunlaşması, bundan sonra Avropada və bütövlükdə dünyada baş verən bir çox ictimai-siyasi proseslərin təsiri ilə dilin dəyişməsi və inkişafı, bütövlükdə dünyada gedən yer dəyişmələrinin ingilis dilinə təsiri məsələləri arasdırılır. Böyük alim bu qənaətə gəlir ki, ingilis dili flektiv dillərdən olsa da, onda yunan, latın və ya qot dili kimi yüksək dərəcədə flektivlik yox idi. Bu dil hind-Avropa sintetikliyindən müasir ingilis dilininə doğru aparıcı lingvistik yolumuzun bir qədər çox məsafə qət edib.

Müəllif dilin sözlər, mürəkkəb cümlələrinin quruluşunu və s. təhlil edərək uzun illər boyu ingilis dilində gedən mürəkkəb proseslərin təhlilində

geniş yer verib.

"Görəsən, nəyə görə texniki terminlərimizin çoxu yunan mənşəlidir?"

Bu sual, əslində, təkə ingilis dilinə deyil, əksər dillərə, o cümlədən Azərbaycanda dilinə də aiddir. Çünki bizim dilimizdə işlənən terminlərin çoxu yunan mənşəlidir və bu baxımdan müəllifin yunan təhsilinin ingilis dilinə və bütün dillərə təsirini xüsusi diqqət yetirməsi təsadüfi deyil.

Müəllif ingilis dilində şəxs adlarını şəxsləşdirmə və işləmə tarixini də arasdırır, ingilis cəmiyyətində şəxs adlarının formalaşma tarixini, şəxs adlarının daşdığı mənə çalarlarını sadəcə anlaşıqlı şəkildə oxucuya çatdırıb. Kitabda Britaniya və Amerikan ingilis dili arasında fərqlər, bu fərqlərin yaranma tarixi və zərurəti də aydınlaşdırılır, dildə mövcud olan meyl və istiqamətlər təhlil edilir.

Bütün bunlar böyük ingilis dilçisinin elmi potensialından və yüksək eruditsiyasından xəbər verir və kitabın bütün dövrlər üçün gərəkliliyini güclü göstərir. Lakin belə bir gərəkliliyi Azərbaycan oxucusuna çatdırın, kitabı dilimizə tərcümə edən insanların zəhməti isə heç də müəllifin zəhmətindən az deyil. Əsəri filologiya elmləri doktoru, professor Fəxrəddin Veysellə və Azərbaycan Dillər Universitetinin ingilis dilinin grammatikası kafedrasının baş müəllimi Sahilə Mustafayeva tərcümə edib. Tərcümələr əslində çətin, məsuliyyətli, eyni zamanda tələbələr və ingilis dili ilə maraqlananlar üçün vacib bir işin öhdəsindən uğurla gələ biliblər. Tərcümədə müəllifin üslubu, yaradıcılıq manerəsi qorunub saxlanılıb, kitab

oxunaqlı və anlaşıqlı şəkildə oxuculara təqdim edilib. Çünki S.Potter ingilis dilinin incəliklərindən istifadə edərək sanki oxucularla söhbət edir, ingilis dilinin hazırkı dövrə qədər keçdiyi uğurlu, çətin, eyni zamanda sərfəli yolu dilçi-yazıçı ustalıqlı ilə oxuculara çatdırır. Tərcümə zamanı kitabın üslubu – sadəliyi, təbiiyi Azərbaycan dilinin gözəlliyindən istifadə edilərək saxlanılıb. Bu da tərcüməçilərin peşəkarlığına göstəricisidir.

Bundan başqa tərcüməçilər kitabı sadəcə tərcümə etməyiblər. Onlar tərcüməyə yaradıcı yanaşıblar. Belə ki, kitabda müxtəlif tarixi hadisələr xatırlanır, qədim, orta, Tüdüv və Elizavet dövrlərində çap olunmuş müxtəlif kitabların – dini, tarixi, bədi, elmi əsərlərin adı çəkilir, onlardan sitatlar verilir. Müəllif bəzən müxtəlif hadisələri xatırladır, amma onu açıqlamadan söhbətinə davam edir. Azərbaycanlı oxucular həmin hadisələrlə bağlı məlumatlandırmaq üçün tərcüməçilər bu hadisələr barədə mötərizədə məlumat verməklə oxucunun işini asanlaşdırıblar. Məqsəd oxucuların həmin hadisələrlə bağlı bilgisini artırmaqdır.

Eyni zamanda orijinalda çoxlu miqdarda nümunə sözlərdən istifadə olunub. Azərbaycanlı oxucuların tam şəkildə məlumatlandırmaq məqsədilə həmin sözlərin həm tələffüzü, həm də tərcümələri mötərizədə qeyd edilib.

Əsərdən götürürük ki, müəllifin bəzi fikirləri bugünkü dilçilikdə artıq əhəmiyyətini itirib. Məsələn, "Səslər və yazı" adlanan VI fəsildə müəllif ingilis dilinin fonoloji sistemini öz dövrünə uyğun olaraq sıralayaraq şərh edib. Amma orada olan bəzi fikirlər



artıq müasir dövr üçün aktual olmadığından tərcüməçilər həmin hissələrə öz münasibətini bildirib və bu barədə də fikirlərini qeyd ediblər.

Orijinalda çoxlu dövlət xadimi, dilçi, yazıçı, şair və s. adları çəkilir. Həmin adların orijinaldakı yazı formalarının ayrıca "Ad göstəriciləri" bölümündə verilməsi də tədqiqçiyədir.

Qeyd etmək yerinə düşər ki, əsərə professor İsmayıl Kazımov, professor Qılıncxan Bayramov, dosent Leyla Cəfərova və dosent Qələməş Heybətover rəy vermişlər. Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Azad Məmmədov və filologiya üzrə fəlsəfi doktoru Elmar Əbdülrahimovdur.

Gördüyü kimi, bu əsər sanballı bir alim kollektivinin iştirakı ilə ərsəyə gəlib. Bu isə o deməkdir ki, kitab oxucuların, xüsusən ingilis dilinin tarixinə, bu dildə baş verən dəyişikliklərə maraqlı göstərən müxtəssislərin stolüstü vəsaitinə çevriləcəkdir.

Şəhla NAĞİYEVA,
Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru.

23 yanvar 2013-cü il, çərşənbə

Elmə bağlı ömür

Rütubət içində seçilir biri
Hamdan ucadır alimin yeri
Nizami Gəncəvi



Doğrusunu deyim ki, Zeynal müəllimlə hər dəfə təmasda olanda daha İbn Sinanın bu sözlərini xatırlayıram: "Yaxşı insan yaxşılıq arсында meydana gəlir". Əlbəttə, ömrünün 37 ilini BDU-ya bağlayan Zeynal müəllim əsl elm məbədi sayılan bu ocaqda xeyirxahlığı, ziyalılığı ilə çoxlarına örnəkdir. Bu uzun illər ərzində Zeynal müəllim öz zəhmətkeşliyi, elmə bağlılığı ilə bir daha sübut edib ki, həyat xəzinəsinin açarını ələmlə ağılı vətəndədir.

Mən əvvəllər onu yalnız BDU-nun istedadlı və nüfuzlu alimlərindən biri kimi tanıyırdım. Şəxsi tanışlığım yox idi. İllər keçdi Zeynal müəllimin əsl Azərbaycan ziyalı olduğunu, alim ömrünün ucalığında durduğunu şahid oldum.

Zeynal müəllimin bioqrafiyası onun haqqında hər şeyi özü deyir.

Zeynal Həsənalıyev 1953-cü il yanvarında Dərələyəz mahalının Ələyəz kəndində anadan olub. Orta məktəbi Dərələyəz mahalının Qovşuq kəndində bitirdikdən sonra 1976-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olur. Və xoşbəxtlikdən tale onu birdəfəlik bu möhtəşəm elm mədəniyyətinə bağlayır. 1982-ci ildə BDU-nun Tarix fakültəsinin Qədim Dünya və Orta Əsrlər Tarixi kafedrasında baş laborant vəzifəsinə təyin olunur. Azərbaycan tarixinin ən şərəfli dövrlərindən olan Səfəvi dövlətinin tarixi, inkişafı diqqətini cəlb edir, çətin bir

tədqiqat yoluna qədəm qoyur. Günərlə, aylarla kitabxanalarda, arxivlərdə axtarır, ararır, mütaliə edir, fakt toplayır. Beləliklə, 1991-ci ildə "Səfəvi dövlətinin ictimai-siyasi vəziyyəti (Alman səyyahı Adam Olearinin məlumatları əsasında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 2005-ci ildə isə "Səfəvi dövləti XX-VII əsrdə (Avropa səyyahlarının məlumatları əsasında)" doktorluq işini müdafiə edir. Doqma universitetdə laborant vəzifəsindən müəllim, baş müəllim, dosent, professor vəzifələrinə öz zəhməti, öz qabiliyyəti ilə gəlib çıxan bu adam 2006-cı ildən Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fa-

kültəsinə tanınmış və istedadlı alim, tarix elmləri doktoru, professor Zeynal Həsənalıyev rəhbərlik edir.

Yəqin rəhbər olmaq üçün yüksək idarəetmə mədəniyyətinə malik olmaq gərəkdir. Kimlərsən əlindən tutmaq, dəyərli məsləhət vermək, təmənənəsiz xeyirxahlıq etmək. Budur insanlığın, rəhbərliyin ali göstəricisi. Yüksək idarəetmə mədəniyyətinə malik olan Zeynal müəllim bir dekan kimi, istər fakültə əməkdaşlarının, istərsə də tələbələrə qayğısına qalır, onların problemlərinin həllinə dəstək olur. Hazırda fakültədə təhsilin yüksək səviyyədə və günün tələblərinə uyğun qurulmasında Zeynal müəllimin rolu danılmazdır. Belə ki, universitetdə fəaliyyət göstərən İnformasiya Texnologiyaları Mərkəzi əməkdaşlarının fəal iştirakı ilə fakültədə kafedralar, fənn kabinetləri, kitabxana kompüterlərlə təchiz olunmuş və universitetin lokal şəbəkəsinə qoşulmuşdur.

Son illər universitetimiz dünyanın bir çox tanınmış universitetləri ilə iş birliyi yaradıb. Bunun nəticəsidir ki, beynəlxalq münasibətlərin hüquqi baxımdan tənzimlənməsinin həm də gələcək peşəkər mütəxəssislərdən asılı olduğu üçün innovativ tədris üğuruna geniş yol verilir. Təfəkkür etibarini həmişə yeniləyi can atan dekanın da fəaliyyəti nəticəsində fakültə istər universitet səviyyəsində, istərsə də ölkə səviyyəsində bir çox nailiyyətə, uğurlara nail olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya dövlətləri sırasında bərabər hüquqlu dövlət oldu. Xaricdə Azərbaycan səfirlik-

lərinin, nümayəndəliklərinin getdikcə artdığı şəraitdə fakültənin üzərinə böyük vəzifələr düşdüydü aydındır. Bu fakültə o zərərdən yarandı ki, milli kadrlarımızı dünya dövlətlərinə göndərə bilək.

İndi dünyanın 30-dək dövlətində bu fakültəni bitirmiş kadrlar var. Beynəlxalq təşkilatlarda, qeyri-dövlət təşkilatlarında, səfirliklərdə bu fakültənin məzunları çalışır. 2011-ci ilədək bu fakültədə beynəlxalq hüquq, beynəlxalq münasibətlər və beynəlxalq jurnalistika ixtisasları tədris edirdi. Lakin bir müddət sonra əvvəl beynəlxalq jurnalistika ixtisası Jurnalistika fakültəsinə, sonra isə beynəlxalq hüquq ixtisası Hüquq fakültəsinə verildi və fakültənin adı dəyişdirilərək Beynəlxalq münasibətlər və iqtisadiyyat adlandırıldı.

1991-ci ildə üç ixtisas üzrə 55 nəfər tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 1500-dən artıq tələbə təhsil alır. Onların arasında Türkiyə, Əfqanıstan, İran, Rusiya və Gürcüstandan gələn tələbələr də var.

Otuz yeddi ildən çoxdur ki ömrünü bir elm ocağına bağlamaq hər kəsə nəsihət olan xoşbəxtlik deyil. Zeynal müəllim bu illər ərzində BDU-nun hər nailiyyətini, uğrunu öz uğuru kimi qarşılayıb, sevinib. Çalışıb ki, ona bəslənən ümidləri doğrultsun. Buna nail də olub. Ona görə də bəlkə 60 yaşın zirvəsinə necə, nə vaxt gəlib çatdığını duymayıb. Bu günlərdə Zeynal müəllim ömrünün müdrik bir çığına qədəm qoyacaq. O çağına ki, geriye dönəndə orada, istedadlı və zəhmətkeş alim ömrü, xeyirxah insan taleyi var. Bu ömrün daha uğurlu olması arzusu ilə sizə Tanrı sevgisi, Tanrı qayğısı arzulayıraq, əzizimiz Zeynal müəllimi!

Afaq SADIQOVA
BDU Jurnalistika fakültəsi,
Qəzet laboratoriyasının müdiri

Türkiyə Cümhuriyyəti Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Yazıçılar Birliyi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə Hə. Məhəmməd (s.a.s) Peyğəmbərin doğum günü ərəfəsində Peyğəmbərimizi vəsf edən
(Nat-i şərif) şeir müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri:

- 1) Müsabiqəyə heç yerdə çap olunmamış yeni şeirlər qəbul olunur.
- 2) Təqdim olunarkən şeir yazılmış vəraqədə müəllifin nə adı, nə də imzası olmamalıdır.
- 3) Şeir zərfdə təqdim olunmalı, həmin zərfin içində müəllifin imzası və şeirin adı olan digər bağlı bir zərf olmalıdır.
- 4) Qiymətləndirmə bitib, qalib yerlər məlum olduqdan sonra müəllif adları olan zərflər münisflər heyəti tərəfindən açıqlacaqdır.
- 5) Şeirlər 20.01.2013 tarixindən – 30.03.2013-cü il tarixinə qədər təqdim olmalıdır.
- 6) Şeirlər aşağıdakı ünvana müəllif tərəfindən şəxsən təqdim edilməlidir.
- 7) Müsabiqədə qalib gələn şairlər 2013-ci il aprel ayının 18-i keçiriləcək tənənəli təqdimatda elan edilərək mükafatlandırılacaqdır.
- 8) Müsabiqənin qaliblərini 9 nəfərdən ibarət Münsiflər Heyəti müəyyən edəcəkdir. Münsiflər Heyətinin sədri şair Əjdər Oldur.

Mükafatlar:

- a) 1 ədəd 1 – ci yer – 5000 (beş min dollar)
- b) 2 ədəd 2 – ci yer – hər biri 2000 (iki min dollar)
- c) 3 ədəd 3 – cü yer – hər biri 1000 (min dollar)
- d) 5 ədəd həvəsləndirici yer – hər biri 500 (beş yüz dollar)

Əsərləri bu ünvana təqdim edə bilərsiniz:
Az 1000, Bakı şəhəri, Azərbaycan Yazıçılar Birliyi, Xaqani 25.
Tel:012-493-74-81 Mələhət Qənbərova

TƏŞKİLAT KOMİTƏSİ

BİLDİRİŞ

2013-cü il yanvar ayının 25-də saat 14.00-da "Bayatı" kitab mağazası Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Əsəd Cahangirin "Kim yatmış, kim oyaq" kitabının təqdimat və imza gününü keçirəcək.

Maraqlananlar dəvət olunurlar.

"Fənərbəğça" istədiyi futbolçunu aldı

Türkiyənin "Fənərbəğça" klubu Fransa "Monpelye"sinin və Mərakeş milli komandasının futbolçusu Yunes Belhandanı transfer edib. 23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yaxın günlərdə rəsmi müqavilə imzalanaacaq. Hazırda Belhanda Mərakeş millisinin heyətində Afrika Millətlər Kubokunda çıxış edir. "Fənərbəğça" onu xahişlə İstanbulla gətirərək, anlaşmaya qol çəkdirəcək. Bu keçid üçün "Monpelye"yə 9,5 milyon avro ödəniləcək. Üstəlik, Belhanda gələcəkdə başqa kluba keçəcəyi halda, Fransa təmsilçisi həmin transfer məbləğinin 10 faizini alacaq. Futbolçunun özü isə ildə 2,3 milyon avro verəcək.

Qeyd edək ki, Yunes Belhanda 2009-cu ildən çıxış etdiyi "Monpelye"nin heyətində 108 oyuna 34 qol vurub. O, Mərakeş millisinə 2010-cu ildən dəvət alır.

"Neftçi" çempionata var qüvvəsiylə hazırlaşır

"Neftçi"nin üzvü Mirhüseyn Seyidov komandasının Antalyada keçdiyi hazırlıqla bağlı fikirlərini bildirib. Klubun rəsmi saytına danışan futbolçu çempionata var qüvvə ilə hazırlaşdıqlarını deyib.

"Hazırlığımızı həmişəki kimi yüksək səviyyədə davam etdiririk. Çempionata var qüvvə-mizlə hazırlaşırıq, çünki qarşıda bizim çətin oyunlarımız var. Hazırda da turnir cədvəlində 4-cü sıradayıq. Onun üçün də istəyirik ki, təlimləri yaxşı keçək və çempionatda öz sözü-müzü deyə bilək. Ötən ilki titulumuzu qoruyub saxlamaq niyyətindəyik".

Qəzet 1992-ci il noyabrın 17-dən çıxır.

Baş redaktor: Rəşad Məcid

Redaktor: Yaşar Əliyev

Baş redaktor müavini: Yusif Rzayev, Seyfəddin Hüseynli
Redaktor müavini: Aydın Bağirov, Mirhacib Məcid, İsgəndər Həsənov

Qəzet bazar və bazar ertəsindən başqa hər gün çıxır

Ünvan: AZ1033, Bakı, Ş. Mustafayev küçəsi-27/121

Telefon: 566-67-98, 566-93-40

Faks: 566-25-20

İnternet ünvanı: www.525.az

E-mail: qezet525@mail.ru

Qəzet "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunub.

Təsisçi: "525" şirkəti

İndeks: 0046, tiraj: 2250, sifariş: 238

"TURAN", "TREND", AzərTAC, "AssA-İradə", APA və "OLAYLAR"ın informasiyalarından istifadə olunub.

Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşmır.

® işarəsi altında dərc olunan materialın reklam xarakterlidir.

Robinyo "Fənərbəğça" yolunda

Türkiyənin "Fənərbəğça" klubu "Milan"ın braziliyalı hücumçusu Robinyonu heyətinə qatmaq üzrədir. İtaliya mətbuatını yaydığı xəbərə görə, əvvəl Robinyonu qarşılığında 10 milyon avro istəyən "Milan" "Fənərbəğça"nın 8 milyonluq təklifi ilə razılışıb. Futbolçu özü isə 2 gün məhəl istəyib. "Fənərbəğça" Robinyoya ilinə 3 milyon 250 min avro təklif edib.

Qeyd edək ki, daha əvvəl "Real Madrid" və "Mançester Siti"nin də formalarını geyinən Robinyo "Milan"da 74 matçda 22 qol vurub.



Branimir Subaşiç: "Qarabağ" a çempionluq üçün gəlmişəm"

Antalyada təlim məşq toplanışında olan "Qarabağ" daha bir futbolçunu heyətinə qatıb. Artıq Elvin Musazadə, Kristian Torresi sıralarına qatan Ağdam təmsilçisi "Xəzər Lənkəran"ın sabiq hücumçusu Branimir Subaşiçin keçidini həll edib. Azərbaycan gəlmiş ən güclü qoləadordardan sayılan Subaşiç artıq "Qarabağ"ın uğurları üçün çalışacaq. Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu artıq klubun düşərgəsinə qoşularaq ilk məşqinə də çıxıb. Subaşiç keçid və hədəfləri haqqında danışıb:

"Artıq neçə illərdir Azərbaycanda oynayıram. Özümlə burda əcnəbi saymıram. "Qarabağ"ı da elə yaxşı tanıyıram. Demək olar ki, əksər futbolçularla tanışam. Komandada mənə çox yaxşı qarşıladılar. "Qarabağ"ın sistemi, məqsədi, hər şeyi məlumdur. Əla kollektiv var. Futbol oynamaq üçün bütün şərtlər var. Bilirəm ki, cari mövsüm komandanın hədəfi çempionluqdur. Bura oynamağa və komandaya fayda verməyə gəlmişəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, mövsümün sonunda çempionluğu bayram edəcəyik".



Gökhan "Spartak" a könül vermədi

"Fənərbəğça" klubunun müdafiəçisi Gökhan Gönül karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər. "Spartak" (Moskva) klubu türkiyəli futbolçuya "elçi" düşüb. Daha önce "Fənərbəğça"-

dan Emanuel Emenikeni transfer edən "Spartak" klubu bu dəfə Gökhanı heyətinə qatmağı planlaşdırır. Moskva təmsilçisi Gökhanın transferi üçün 9 milyon avro xərcləməyə hazırdır. Lakin 28 yaşlı

futbolçu "Spartak"ın təklifini rədd edib.

Qeyd edək ki, 2007-ci ildən "Fənərbəğça"da çıxış edən Gökhan karyerasını məhəz bu komandada başa vurmaq istədiyini bildirib.

"Beşiktaş"ın futbolçuları arasında yumruq davası

Türkiyənin "Beşiktaş" klubunun futbolçuları Manuel Fernandəslə yeni transfer Gökhan Süzen arasında yumruq davası baş verib.

Komandanın səhər məşqi zamanı Süzen Fernandəsin ayağına sərtilər. Bu isə onların dalaşmasına səbəb olub. Dava ilkin mərhələ-

də digər oyunçuların araya girməsi ilə yekunlaşıb. Lakin məşqin ardından Fernandəslə Süzen yenidən üz-üzə gəlib.

Borçalı elinin şəhid oğlu

20 Yanvar Azərbaycan xalqının tarixinə qanlı yazılsa da, şanlı səhifə kimi daxil olub. Azərbaycan övladlarının qanı ilə suvarılan Bakı küçələrində yaddaşlara dəhşət, vəhşilik kimi yazılan həmin qanlı gecədə günahsız insanların azadlıq uğrunda mübarizəsi xalqımızın qəhrəmanlığının, Vətəne sadıqlılığının bariz nümunəsidir. Həmin gecədə öz qanı ilə öz adını şəhid yazanlardan biri də İlqar Hüseyn oğlu Əhmədovdur.

İlqar Hüseyn oğlu Əhmədov 1965-ci il mayın 25-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulmuşdu. 1982 – ci ildə Faxralı kənd orta məktəbini əla qiymətlərlə bitirib Azərbaycan Polixexnik İnstitutuna daxil olmuşdu. 1984-86-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdi.



1990-cı ildə institutun 4-cü kursunda oxuyarkən şəhid olaraq doğma Faxralıda dəfn edildi. Qardaşı Cəmiyyə Əhmədovun 1992-ci ildə doğulan oğluna şəhid İlqarın adı verildi.

İlqar həm xalam oğlu, həm də yaxın və etibarlı dostum idi. Biz tez – tez görüşürdük. Tətil vaxtı Bakıdan kəndə gələndə qohumların onun gəlişinə sevinirdi. O, heyratımız dərəcədə qabiliyyətli və bacarıqlı idi. Prinsipial gənc idi. Tez-tez elmi mübahisələr edirdik.

Ölümündən bir neçə gün qabaq axırını dəfə görüşdük. O, tələbələrə Azərbaycanın müstəqilliyi yolunda mövqelərindən dönməyəcəklərindən danışırdı: "Nəyə görə Ermənistanın çıxarılan günahsız azərbaycanlılar əsrlərlə yaşadığı öz doğma torpaqlarından qovulmalı, qazandı-

ğı varı ermənilər mənimsəməlidir. Biz gənclər əgər bu insanların haqq səsinə müdafiə etməsək, Gürcüstanda yaşayan yarım milyondan artıq azərbaycanlının da başına belə müsibət gətirilə bilər. Həm Gürcüstanda, həm Ermənistanda azərbaycanlılar yaşayan torpaqlar bizim qədim torpaqlardır". Bu onun qəlbindən gələn hissələr idi.

Orta məktəb illərindən dərin zəkası, insəsevərliyi, təmiz əxlaqı, yüksək mədəniyyəti, zəkası, vətənpərvərliyi, zəhmətsevərliyi, istiqanlılığı və s. müsbət keyfiyyətləri özündə birləşdirən İlqar qısa, lakin mənalı ömür sürdü. Təkrarsız, bənzərsiz cəsarət bəzən oğlu İlqarın tutduğu yol böyüməkdə olan nəsillər üçün əsl örnəkdir.

Almaz KOXALI